

1. Mərkəzi Bankın kapitalı ibarətdir:

- yalnız Nizamnamə kapitalından
- ✓ Nizamnamə kapitalı və kapital ehtiyatında
- dövlət büdcəsindən verilən vəsaitdən
- verdiyi kreditlərə görə faizlərdən
- Mərkəzi Bankın kapital ehtiyatından

2. Mərkəzi Bankın hesabat ilinin mənfəəti ilk növbədə yönəldilir:

- dövlət büdcəsinin formalaşmasına
- ✓ Mərkəzi Bankın kapital ehtiyatının formalaşmasına
- işçi heyətinin mükafatlandırılmasına
- maddi marağ fondunun yaradılmasına
- keçən ilki itkilərin ödənilməsinə

3. Mərkəzi Bankın ehtiyat kapitalı formalaşır:

- Maliyyə Nazirliyinin ayrılmaları hesabına
- banklararası kreditlər hesabına
- ✓ Mərkəzi Bankın hesabat ilinin mənfəətindən ayrılmalar hesabına

4. Mərkəzi Bankın kapital ehtiyatı müəyyən edilir:

- tədavülə buraxılmış nağd milli valyutanın 5% miqdarında
- ✓ tədavülə buraxılmış nağd milli valyutanın 15 % miqdarında
- tədavüldəki nağd pulların 3% miqdarında
- nizamnamə kapitalının 10% miqdarında
- tədavüldəki nağd pulların 8% miqdarında

5. Mərkəzi Bankın yenidən maliyyələşmə əməliyyatıdır.

- lombard krediti
- ✓ stabilləşmə krediti
- kontokorrent krediti.
- istehlak krediti
- dövriyyə krediti

6. Maliyyə Bazarlarına Nəzarət Palatası kapitalı

- hüquqi şəxsdir
- ✓ Publik hüquqi şəxsdir
- Səhmdar cəmiyyətdir
- İctimai təşkilatdır
- hüquqi şəxs deyildir

7. Maliyyə Bazarlarına Nəzarət Palatasının kapitalı

- 500,0 mln. manat
- ✓ 5,0 mln. manat
- 100,0 mln. manat
- Səhmdarların sayından asılıdır
- 50,0 mln. manat

8. Bank olmayan kredit təşkilatlarının və poçt rabitəsi orqanlarının fəaliyyəti ..... tərəfindən tənzimlənir

- Kommersiya bankları
- ✓ Maliyyə Bazarlarına Nəzarət Palatası

- Mərkəzi Bank
- Maliyyə Nazirliyi
- Banklar Assosiasiyası

9. Kredit təşkilatlarını lisenziyalaşdırır

- Banklar Assosiasiyası
- Mərkəzi Bank
- Maliyyə Nazirliyi
- ✓ Maliyyə Bazarlarına Nəzarət Palatası
- Mərkəzi Banklar Bank Assosiasiyası ilə birlikdə

10. Bir pilləlibank sisteminin xarakterik xüsusiyyətidir

- Kreditləşmə əməliyyatlarının həyata keçirilməsi
- ✓ Bölüşdürücü bank səlahiyyətlərinə malik olması
- nəqd hesablaşmaların genişlənməsi
- doğru cavab yoxdu
- Kreditin təsir gücünün azalması

11. Müasir bank sisteminin yaranma prinsipidir:

- Demokratik Mərkəziyyət
- ✓ Bank işində dövlət inhisarının olmaması
- Bütün pul əməliyyatlarının banklar vasitəsilə aparılması
- Bank nəzarətinin geniş vüsət olması
- Bank fəaliyyətinin tamamilə dövlət tərəfindən tənzimlənməsi

12. Azərbaycanın bank sistemi ibarətdir:

- Mərkəzi Bank və kredit təşkilatlarından
- ✓ Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və kredit təşkilatlarından
- kredit təşkilatlarından, Maliyyə Bazarlarına Nəzarət Palatası
- Banklar, bank olmayan kredit təşkilatlarından və Banklar Assosiasiyasından
- Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank

13. Kredit təşkilatlarının ittifaqı və assosiasiyası

- kommersiya təşkilatıdır.
- ✓ qeyri-kommersiya təşkilatıdır.
- fərdi şəxslərindir.
- dövlətidir.
- hökumətidir.

14. Xidmət sferasına görə banklar bölünürlər:

- universal və ixtisaslaşmış
- ✓ regional, regionlararası, beynəlxalq
- xırda, orta, iri
- bir və iki pilləli
- filialsız və çox filiallı

15. Funksional təyinatına görə banklar bölünürlər:

- universal və ixtisaslaşmış
- ✓ emission, depozit kommersiya
- xırda, orta, iri
- bir pilləli və ya iki pilləli
- regional, regionlararası, beynəlxalq

**16.** Kredit təşkilatları ittifaqı və assosiasiyaları:

- istənilən bank əməliyyatlarını yerinə yetirə bilərlər.
- ✓ bank əməliyyatlarını yerinə yetirə bilməzlər.
- yalnız hesablaşma əməliyyatlarını yerinə yetirə bilərlər.
- yalnız kassa əməliyyatlarını yerinə yetirə bilərlər
- yalnız depozit və ssuda əməliyyatlarını yerinə yetirə bilərlər.

**17.** Bankın ehtiyat fondunun səviyyəsi müəyyən edilir:

- mənfəətin həcminə nisbətən faizlə
- ✓ nizamnamə kapitalına nisbətən faizlə
- yığım fonduna nisbətən faizlə
- bütün kapitalın cəminə nisbətən faizlə
- xalis gəlirə nisbətən faizlə

**18.** Bölüşdürücü bank sistemi:

- iki pilləlidir.
- ✓ bir pilləlidir.
- üç pilləlidir.
- sahə banklarıdır
- çox pilləlidir.

**19.** Kredit təşkilatının əsas məqsədidir:

- müəssisələri kreditlə təmin etmək
- ✓ mənfəət əldə etmək
- səhmdarlara dividend ödəmək
- hesablaşmaları həyata keçirmək
- müəssisələrə kassa xidməti göstərmək

**20.** Bankın filialı yerinə yetirə bilər:

- yalnız kredit əməliyyatlarını
- ✓ kredit təşkilatının lisenziyasında göstərilən bütün əməliyyatları
- depozit cəlb etmək və ya hesablaşma əməliyyatları
- yalnız kassa əməliyyatları
- kreditləşmə obyektlərinin müəyyənləşdirilməsinin

**21.** Bankda əməyin həvəsləndirilməsi mənbəyidir:

- yetərlilik əmsalı
- sığorta fondu
- xüsusi capital
- ✓ istehlak fondu
- yığım fondu

**22.** Bankın etibarlılığını əks etdirir:

- ehtiyat fondunun yetərliliyi
- Nizamnamə fondunun yetərliliyi
- yığım fondu
- istehlak fondunun yetərliliyi
- ✓ kapitalın yetərliliyi

**23.** Bankın mənsub olduğu bütün əmlakın pul ilə ifadəsidir:

- kapitalın yetərliliyi
- bankın fondu

- √ xüsusi kapital
- nizamnamə fondu
- ehtiyat və sığorta fondu

24. Lisenziya əsasında geniş bank əməliyyatlarını yerinə yetirir:

- Mərkəzi Bank
- ərazi idarələri
- sahə banklar
- kredit ittifaqları
- √ Universal bank

25. Dövlətin rəsmi pul kredit siyasətini həyata keçirir:

- Maliyyə Nazirliyi
- kommersiya bankları
- Banklar qrupu
- maliyyə bazarlarına Nəzarət Palatası
- √ Mərkəzi Bank

26. Ayrı-ayrı bank əməliyyatlarını yerinə yetirmək hüququ olan kredit təşkilatıdır.

- banklar
- sığorta kompaniyaları
- bank birlikləri
- √ bank olmayan kredit təşkilatı
- bank assosiasiyası

27. Bankların mənafeyini müdafiə etmək üçün yaradılır:

- kredit ittifaqları
- Mərkəzi Bankın ərazi idarələri
- investisiya fondları
- sığorta kompaniyaları
- √ Banklar Assosiasiyası

28. Pul vəsaitlərinin cəmləşdirilib yerləşdirilməsi məqsədi ilə yaradılır:

- kredit ittifaqları
- maliyyə bazarlarına Nəzarət Palatası
- bank birləşmələri
- √ kommersiya bankları
- Mərkəzi Bank

29. Müasir bank sistemi:

- pillələrin sayı maliyyə sisteminin inkişaf səviyyəsindən asılıdır
- iki pilləlidir (nizamlaşdırma və nəzarət funksiyalarını yerinə yetirən və təsərrüfat subyektlərinə xidmət göstərən banklar
- iki pilləlidir (kredit təşkilatları və qeyri bank kredit təşkilatları)
- üç pilləlidir (banklar, qeyri bank maliyyə institutları və müxtəlif kam-pa-ni-yaları)
- √ iki pilləlidir (emissiya və kommersiya bankları)

30. Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemi ola bilər:

- yalnız dörd pilləli
- çox pilləli
- üç pilləli
- bir pilləli
- √ yalnız iki pilləli

31. Bank sisteminin yenidən qurulması:

- bankların müflisləşməsi
- yaşamaq qabiliyyəti olmayan bankların ləğvi
- onun sağlamlaşdırılması
- bankların hüquqi-təşkilatı formalarının yeniləşməsi
- ✓ bankların birləşdirilməsi

32. Azərbaycanda hal-hazırda kommersiya banklarının sayı:

- 10-a qədərdir
- 50-a qədərdir
- 50-dən çoxdur
- ✓ 40-yə qədərdir
- 100-dən çoxdur

33. Universal bank:

- fiziki və hüquqi şəxslərə xidmət edir
- investisiya fondlarını tənzimləyir
- qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə əlavə lisenziyaya malikdir
- ✓ bütün bank əməliyyatlarını həyata keçirir
- manat və valyuta lisenziyasına malikdir

34. Bankın mahiyyəti ondadır ki, o:

- nağdsız dövriyyəni təşkil etməklə tədavüldəki pul kütləsini azaldır
- pul nişanələrinin emissiyasını həyata keçirir
- nağdsız dövriyyənin təşkili etməklə tədavüldəki pul kütləsini artırır
- əmanətlərin qəbulu ilə məşğul olur
- ✓ maliyyə vasitəçiliyi üzrə ixtisaslaşır

35. Mərkəzi Bank ona məxsus əmlakın:

- müvəqqəti təsisçisidir
- ✓ əzəli sahibidir.
- ödəyicisidir
- müvəqqəti sahibidir
- daimi icarədarıdır.

36. Mərkəzi Bankın məqsədidir:

- hökuməti kreditləşdirmək
- ✓ banklar arasındakı mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili
- valyuta nəzarəti
- kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
- bankların və hesablaşmaların sabitliyini təmin etmək

37. Mərkəzi Bankın funksiyası deyildir:

- ✓ təşkilatların kreditləşdirilməsi
- emissiyasa mərkəzi olmaq
- hökumət bankı olması
- pul kredit nizamlaşdırılması
- valyuta mərkəzi olması

38. Mərkəzi bankın iqtisadiyyatdakı rolu müəyyən edilir:

- bankların səmərəli fəaliyyəti ilə
- dövlət büdcəsinin tənzimlənməsi ilə

- sığorta işinin təşkili ilə
- vergi xidmətinin təşkili ilə
- ✓ manatın möhkəmliyinin təmin edilməsi ilə

39. Ölkənin baş bankı qismində Mərkəzi Bankın marağındadır:

- milli pul vahidinin və onun kursunun xarici valyutalara nisbətdə aşağı düşməsi
- kredit təşkilatlarının sayının ixtisar edilməsi
- kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi
- hesablama sisteminin mərkəzləşdirilməsi
- ✓ pul tədavülünün idarə olunması

40. Mərkəzi Bankın əsas məqsədidir:

- hesablama sisteminin sabitliyini təmin etmək
- kredit təşkilatlarına nəzarət etmək
- mənfəət əldə etmək
- manatın möhkəmliyini təmin etmək
- ✓ qiymətlərin sabitliyini təmin etmək

41. Mərkəzi Bankın əmlakı:

- banklarıdır
- ✓ dövlətidir.
- səhmdarlarıdır
- kommersiyalıdır.
- xəzinə varlığıdır.

42. Bir qayda olaraq Mərkəzi Bankın müştəriləridirlər:

- iqtisadiyyatın müxtəlif sahələrinin təşkilatları
- kommersiya təşkilatları
- bütün hüquqi şəxslər
- ✓ yalnız kredit təşkilatları
- fiziki şəxslər

43. Mərkəzi Bankın illik maliyyə hesabatına daxil edilir:

- vahid dövlət pul kredit siyasətinin yerinə yetirilmə təhlili
- iqtisadiyyata kredit qoyuluşu
- respublika iqtisadiyyatının təhlili
- ✓ gəlir və xərclər haqqında hesabat
- hesablama palatasının rəyi

44. Mərkəzi Bankın illik hesabatı təsdiq edildikdən sonra ilin yekununa görə əldə olunan xalis mənfəət büdcəyə köçürülür:

- 0
- büdcəyə köçürülmüş
- 0
- 0
- ✓ sərbəst qalığı

45. Mərkəzi Bankın balansının aktiv maddəsidir:

- kredit təşkilatının ehtiyat hesablarındakı ehtiyat
- kommission gəlirləri
- özünün buraxdığı istiqraz və rəqələri
- ✓ qızıl valyuta ehtiyatı
- Mərkəzi Bankın hesablama və ödəniş sistemindəki vəsait

46. Mərkəzi Bank öz xərclərini həyata keçirir:

- büdcə vəsaiti hesabına
- √ öz gəlirləri hesabına
- cəlb olunmuş və depozitlər hesabına
- kommersiya fəaliyyətindən gələn gəlir hesabına
- kommersiya banklarının müxbir hesabında olan vəsait hesabına

47. Mərkəzi Bank hesabat verir:

- Milli Məclisə
- √ Respublika Prezidentinə
- Maliyyə Nazirliyinə
- Maliyyə Bazarlarına Nəzarət Palatasına
- Azərbaycan hökumətinə

48. Mərkəzi Bankın nizamnamə kapitalının səviyyəsidir.

- 8 mlr manat
- √ 500 mln. Manat
- 25 mln. dollar
- 5 ml manat
- 10 mln. dollar

49. Mərkəzi Bankın balansının passiv maddəsidir:

- qeyri-rezidentlərdə yerləşdirilən xarici valyutada vəsait
- √ tədavüldə olan nağd pullar.
- qiymətli kağızlar
- ehtiyatda olan nağd pullar
- qiymətli metallar.

50. Mərkəzi Bankın “uçot dərəcəsi” .....deməkdir

- problemlı kreditlərə görə faiz dərəcəsi
- kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi
- √ kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi
- kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması
- qiymətli kağızların girovu zamanı diskont dərəcəsi

51. Məcburi ehtiyatların səviyyəsi müəyyən edilir:

- bankın müxtəlif öhdəliklərinin səviyyəsindən asılı olaraq
- √ bankın cəlb etdiyi depozit və əmanətlərin səviyyəsindən asılı olaraq
- bankın fəaliyyəti növündən asılı olaraq
- bank fəaliyyətinin keyfiyyətindən
- bank resurslarının cəlb olunma müddətindən

52. Pul-kredit siyasəti aləti kimi məcburi ehtiyatlardan Mərkəzi Bank istifadə edir

- tədavüldəki pul kütləsinin nizamlaşdırılmasında
- √ bankın likvidliyinin nizamlaşdırılmasında
- əmanətçilərin itkilərdən sığortalanmasına
- öz itkilərinin ödənilməsində
- bankın ləğvi xərclərinin ödənilməsində

53. Son kreditör mərhələsi qismində Mərkəzi Bank:

- maliyyə çətinliyi çəkən milli müəssisələr kreditləşdirir

- ✓ ödəmə qabiliyyətinin qısa müddətli pozulması və likvidlik çatışmazlığı hallarında banklara Maliyyə Bazarlarına Nəzarət Palatasının xahişi ilə kredit verə bilər
- vətəndaşlara istehlak kreditləri verir
- banklararası bazarda vəsait cəlb edə bilməyən kommersiya banklarına kredit verir
- mürəkkəb vəziyyətlərdə hökumətə kreditlər verir

54. Mərkəzi Bankın funksiyası deyildir:

- kreditləşmənin sonuncu mərhələsi
- ✓ iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi
- bank risklərinin qarşısını almaq
- pul kütləsinə nəzarət
- əhalidən əmanətlərin qəbulu

55. Mərkəzi Bankın əsas resurs mənbəyidir:

- cəlb etdiyi depozitlər
- ✓ banknot emissiyası
- sərbəst vəsaitlər
- faiz gəlirləri
- banknot ekspansiyası

56. Mərkəzi Bankın əsas müştəriləri kimlərdir?

- dövlət əhəmiyyətli iri sənaye müəssisələri
- ✓ kommersiya bankları
- kənd təsərrüfatı sahələri
- kooperativ təşkilatlar
- bank olmayan kredit təşkilatları

57. Mərkəzi Bankın pul kütləsinin artırılmasına yönəldilən siyasəti necə adlanır?

- restruksion
- ✓ ekspansionist
- devalvasion
- investion
- kommersion

58. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi nədir

- Mərkəzi Bankın kreditləşmə əməliyyatıdır.
- ✓ Mərkəzi Bankın pul siyasəti alətidir.
- Mərkəzi Bankın təşkilati funksiyasıdır.
- Mərkəzi Bankın əsas məqsədidir
- Mərkəzi Bankın nəzarət alətidir.

59. Mərkəzi Bankın pul siyasəti alətidir:

- hesablaşmalara nəzarət
- ✓ açıq bazarda əməliyyatların aparılması
- xüsusi kapitala nəzarət.
- əmanət cəlb etmək
- kreditləşmə limitinin müəyyən edilməsi

60. Mərkəzi Bankın aktiv əməliyyatıdır:

- depozit cəlb etmək
- ✓ dövlətin qiymətli kağızlarına qoyuluşlar
- kreditləşmə əməliyyatlarını həyata keçirmək
- əmanətlərə görə faizlər ödəmək



- əhalinin əmanətlərini qaytarmaq

61. Mərkəzi Bankın passiv əməliyyatıdır:

- xarici valyuta ilə əməliyyatlar
- √ kommersiya banklarından qəbul edilən qoyuluşlar
- kassa əməliyyatları
- kredit hesablaşma əməliyyatları
- uçot-ssuda əməliyyatları

62. Mərkəzi Bankın fərqləndirici xüsusiyyətidir:

- səhmdar cəmiyyətdir
- √ dövlət mülkiyyətindədir.
- mənfəət əldə etmir.
- hesablaşma mərkəzidir
- ölkənin kreditləşmə mərkəzidir.

63. Depozit əməliyyatları kim tərəfindən yerinə yetirilə bilər:

- kredit ittifaqları və banklar tərəfindən
- √ yalnız banklar tərəfindən
- yalnız kredit ittifaqları
- səhmdar cəmiyyətlər tərəfindən
- Bank assosiasiyası tərəfindən

64. Bank qanunçuluğu kommersiya banklarına icazə vermir:

- kredit fəaliyyətini
- √ ticarətlə məşğul olmaq
- hesablar üzrə əməliyyat aparmaq
- kreditləşmədə vasitəçilik etmək
- müştərilərə hesablaşma-kassa xidməti göstərmək

65. Kommersiya bankları ..... üzrə əməliyyatları yerinə yetirirlər

- Banknotların buraxılması
- √ Fiziki, hüquqi şəxslərin pul vəsaitlərinin əmanətə cəlb edilməsi
- Ölkənin bank sisteminin likvidliyinin təmin edilməsi
- iqtisadiyyatın stabilləşməsi
- Pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyinin təmin edilməsi

66. Bank qanunçuluğuna görə kommersiya bankları.....hüququna malikdirlər

- Tədavülə banknotlar buraxmaq
- √ Üçüncü şəxs əvəzinə himayədarlıq etmək
- Milli pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyini təmin etmək
- Pul sistemini tənzimləmək
- Azərbaycanın Mərkəzi Bankı ilə rəqabətə girmək

67. Kommersiya banklarının əməliyyatları onların.....təzahürüdür:

- Mahiyyətinin
- √ Təşkilati-iqtisadi qurumun
- Təşkilati-iqtisadi qurumun
- idarəetmə fəaliyyətinin
- İqtisadiyyatdakı rolunun

68. Kommersiya bankları.....subyektdir

- Hökumətdən asılı
- √ Sərbəst
- Mərkəzi bankın idarə heyətindən asılı olan
- Maliyyə Bazarlarına Nəzarət Palatasında
- Prezidentə tabe olan

69. Bankın aktiv əməliyyatlarında əsas yer tutur:

- depozit əməliyyatları
- √ vəsaitlərin borc verilməsi
- inkasso əməliyyatları
- faktoring əməliyyatı
- lizinq əməliyyatları

70. Müasir kommərsiya bankları xidmət göstərirlər:

- Yalnız əhaliyə
- √ Təşkilatlara və əhaliyə
- Mərkəzi Banka
- Maliyyə Bazarlarına Nəzarət Palatasına
- Yalnız təşkilatlara

71. Kommərsiya banklarının kredit əməliyyatlarının inkişafının strateji vəzifələrini müəyyən edir:

- Təftiş şöbəsi
- √ Bankın şurası
- Kredit komitəsi
- Audit bölməsi
- Bankın idarə heyəti

72. Kommərsiya bankı ilə ticarət təşkilatının oxşarlığı nədədir?

- Əsasən cəlb olunmuş vəsaitlərlə işlənməsində
- √ Əhalinin kreditləşdirilməsi imkanı
- Hesablaşmalarda vasitəçiliklə
- resursların yaradılmasında
- Səhmlərin və digər qiymətli kağızların buraxılışı, onların uçotunu, saxlanmasını, satışını həyata keçirmək

73. Kommərsiya bankında idarəetmənin maliyyə blokuna daxildir:

- Qiymətli kağızlarla əməliyyat şöbəsi
- √ Mühasibatlıq
- Kredit şöbəsi
- audit bölməsi
- Cari idarəetmə şöbəsi

74. Kredit müqavilələrinin rəsmiləşdirilməsi kommərsiya bankının.....idarə etmə blokunda cəmləşir

- Maliyyə
- √ Kommərsiya
- İnzibati
- iqtisadi
- Təsərrüfat

75. Kommərsiya bankının funksiyasıdır

- Kredit təşkilatlarının fəaliyyətinə nəzarət
- Banknot emissiyası
- Mərkəzi bankın kreditləşdirilməsi
- √ Müştərilərə hesablaşma-kassa xidməti göstərmək

- İstiqrazlar buraxmaq

**76.** Bankın idarə heyətinə daxil deyildir:

- Zəruri bölmələrin rəhbərləri
- ✓ Müştərilər
- Təsisçilər
- Audit Komitəsinin üzvü
- Sədr və onun müavinləri

**77.** Kommersiya bankının funksiyası deyildir:

- Təsərrüfatlarda yığma maraq oymaq
- ✓ Müxtəlif əmtələrin mübadiləsində vasitəçi olmaq
- Kreditləşmədə vasitəçilik
- düzgün cavab yoxdur
- Hesablaşmalarda vasitəçilik

**78.** Bankın aktivlərində çoxlu riskli kreditlər olarsa, onda

- Kreditlərin verilməsi dayandırılmalı
- ✓ Ümumi resurslarda xüsusi vəsaitlərin xüsusi çəkisini artırmaq
- Hüquqi şəxslərə kredit verilməsini artırmaq
- xüsusi vəsaitlərin xüsusi çəkisini azaltmaq
- Kənardan daha çox vəsait tələb etmək

**79.** Kommersiya banklarının fəaliyyəti nizamlasdırılır:

- Qeyri mərkəzləşdirilmiş qaydada
- ✓ İqtisadi metodlarla
- İqtisadi və inzibati metodlarla
- Mərkəzləşdirilmiş qaydada
- İnzibati metodlarla

**80.** Vergilər ödənildikdən sonra bankın mənfəəti..... qərarı ilə bölüşdürülür

- Mərkəzi bank
- ✓ İdarə heyəti
- Bankın Müşahidə Şurası
- . Banka xidmət göstərən ərazi idarəsi
- Bankın səhmdarlarının ümumi yığıncağı

**81.** Kommersiya banklarının funksiyalarından biri

- Hökumətin bankları
- İqtisadi mərkəz olması
- Əmtələrin mübadiləsində vasitəçi
- ✓ Kreditləşmədə vasitəçi
- . Ölkənin emissiya mərkəzi

**82.** Kommersiya bankı funksiyanı yerinə yetirir

- Dövlətin emissiya mərkəzi
- ✓ Vəsaitlərin depozitə cəlb edilməsi
- Hökumətin bankları
- tədavülə pul buraxmaq
- Banklar bankı

**83.** Kommersiya banklarının fəaliyyət prinsiplərindən biri

- İqtisadiyyatın tənzimlənməsi
- ✓ Tam iqtisadi müstəqillik
- Hökumətin bankı
- public hüquqi şəxs olması
- Dövlətin emissiya mərkəzi

**84.** Kommersiya banklarının fəaliyyət prinsiplərindən biridir

- Planlı nizamlaşdırma
- ✓ Müştərilərlə münasibətlərin kommersiya əsasında qurulması
- Fəaliyyətin kortəbii nizamlaşdırılması
- hesablaşma formasının seçilməsi
- Hesablaşmaların qeyri mərkəzləşdirilmiş təşkili

**85.** Kommersiya banklarının fəaliyyət prinsipi deyildir

- Faktiki mövcud resurslar çərçivəsində fəaliyyət göstərir
- ✓ Kreditləşmə prosesində differensial münasibət
- Kreditləşmə prosesində differensial münasibət
- Müştərilərlə münasibətlərinin kommersiya əsasında qurulması
- İqtisadi müstəqillik

**86.** Kommersiya bankları fəaliyyət prinsiplərindən biri

- Fəaliyyətin kortəbii nizamlaşdırılması
- ✓ Real mövcud resurslar çərçivəsində fəaliyyət göstərmək
- kreditləşmə prosesinə nəzarət
- Hesablaşmalar sisteminin qeyri mərkəzləşdirilməsi
- Kreditləşmə zamanı differensial münasibət

**87.** Kommersiya bankı:

- Maddi istehsal sferası məhsulunu istehsal edən kommersiya təşkilatıdır
- ✓ Pul və ödəniş vasitələri formasında məhsul istehsal edən spesifik təşkilatdır
- Maliyyə nazirliyinin nəzdində olub qızıl-valyuta ehtiyatlarını saxlayan kommersiya təşkilatıdır
- vergilərin ödənilməsinə təmin edən təşkilatdır
- Bazar iqtisadiyyatı şəraitində nəgdi pulların emissiyasını həyata keçirən təşkilatdır

**88.** Bankın passiv əməliyyatıdır:

- faizlərin hesablanması
- bankın xüsusi kapitalının yaradılması
- ✓ əmanətlərin qəbulu
- kredit verilməsi zamanı depozitlərin yaranması
- cari hesabların açılması

**89.** Bankın passiv əməliyyatıdır:

- xüsusi kapitalın yaradılması
- ✓ qiymətli kağızların satın alınması
- «Loro» hesablarının yaradılması
- bank hesablaşmaları
- «Nostro» hesablarının yaradılması

**90.** Cəlb olunan vəsaitlərin depozit mənbəsinə daxildir:

- Mərkəzi Bankın kreditləri
- ✓ əhalinin əmanətləri
- istiqraz buraxılışı
- səhmlər

- depozit sertifikatlarının satışı

91. Bankın passividir:

- Mərkəzi Bankda yerləşdirilən ehtiyatlar
- ✓ buraxılmış depozit sertifikatları
- digər banklara verilən ssudalar
- palataya ödəmələr
- nağdiyyat

92. Bank nizamnamə kapitalını artırma bilər:

- təsisçilərin qərarı ilə istənilən vaxt
- ✓ yalnız təsisçilərin ümumi yığıncağının qərarı ilə
- yalnız Mərkəzi Bankın razılığı ilə
- yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının təkidi ilə
- bankın fəaliyyətə başlamasından bir il keçdikdən sonra

93. Bankın ehtiyat fondunun vəsaitləri istifadə olunmalıdır:

- bankın səhmlərinə görə dividendlərin verilməsinə
- ✓ hesabat ilinin itgilərin ödənilməsinə
- nizamnamə kapitalının artırılmasına
- maddi marağ fondunun artırılmasına
- əmanətlərə görə hesablanmış faizlərin ödənilməsinə

94. Güzəşt hüququna malik səhmlərin adi səhmlərdən fərqi nədədir?

- risklidir
- ✓ nisbətən çox likvidlidir
- idarəetmədə iştirak etməyə imkan verir.
- faiz ödənilmir
- çoxlu gəlir gətirir.

95. Bankın nümayəndəliyi açılır:

- bir sıra bank əməliyyatlarının yerinə yetirilməsi üçün
- ✓ əlaqə yaradıb münasibət qurmaq üçün
- valyuta əməliyyatlarının yerinə yetirilməsi üçün
- kassa əməliyyatlarını yerinə yetirmək üçün
- reklam funksiyasını yerinə yetirmək üçün

96. Kredit təşkilatının təsisçisi ola bilər:

- istənilən hüquqi şəxs
- ✓ müəyyən tələblərə cavab verən hüquqi və fiziki şəxslər
- istənilən hüquqi və ya fiziki şəxs
- iş təcrübəsinə malik hüquqi şəxs
- istənilən fiziki şəxs

97. Kredit təşkilatının gələcək rəhbərinə Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbi:

- namizədin ali təhsilli olması
- ✓ namizədin ali iqtisadi və ya hüquqi təhsilə malik olub bankda rəhbər iş təcrübəsi olması
- namizədin ali hüquqi təhsilə malik olması
- Bankda uzun müddət rəhbər iş təcrübəsinə malik olması
- namizədin ali iqtisadi təhsilə malik olması

98. Kredit təşkilatı yaradılarkən təsisçilər nizamnamə kapitalına köçürə bilərlər:

- yalnız pul vəsaitləri və bina (otaq)
- √ yalnız pul vəsaitləri
- pul vəsaitləri, bina (otaq), qeyri-pul formasında əmlak
- əmlak və məhdud miqdarda pul
- Mərkəzi Bank tərəfindən təsdiq olunan siyahıya əsasən yalnız pul vəsaitləri və qeyri-pul formasında əmlak

**99.** Kommersiya bankları öz ödənişlərini həyata keçirirlər:

- hesablaşma kassa mərkəzlərindən müxbir hesablar vasitəsilə aparmağa məcbur deyillər
- √ hesablaşma kassa mərkəzindəki müxbir hesablar vasitəsilə aparmağa borcludurlar
- Mərkəzi Bank vasitəsilə
- dövlətin deposit siyasətini həyata keçirir
- yalnız iri məbləğ olduqda hesablaşma kassa mərkəzlərindəki müxbir hesablar vasitəsilə apara bilərlər

**100.** Kommersiya bankı

- Dövlətin kredit siyasətini həyata keçirir
- √ Fiziki və hüquqi şəxslərin kreditorudur
- Regional kassa hesablaşma mərkəzidir
- dövlətin deposit siyasətini həyata keçirir
- Dövlətin xəzinədarıdır

**101.** Hesabdakı pul vəsaiti bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə ilk növbədə silinir:

- verilmiş kreditlər
- √ həyata və sağlamlığa vurulmuş zərər və aliment tutulması haqqında tələblər
- əməkhaqqı və ona bərabər ödənişlə
- vaxtı keçmiş borclar
- dövlət büdcəsinə ödənişlər

**102.** Hesablaşma obyektini hesab edilir:

- büdcəyə haqq
- √ əmtəə və xidmətlər
- banklar və kredit təşkilatları
- Mərkəzi Bank
- əhaliyə

**103.** Ödəyicinin hesabındakı vəsait ödənişi təmin etmədikdə:

- ödəniş tapşırığı icraya qəbul edilmir.
- √ bank hesabı kreditləşərsə qəbul edilir.
- müddətli ödənişə qəbul edilir.
- vaxtı keçmiş sənəd kimi qəbul edilir
- ödəniş tapşırığı qəbul edilərək 2 №-li kartotekada yerləşdirilir.

**104.** .... hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

- akkreditivlə
- √ səhm və istiqraz vəərəqəsi
- ödəniş tələbnamə-tapşırıqları
- düz cavab yoxdur
- ödəniş tapşırığı ilə

**105.** Hesablaşma sənədi qüsurlu hesab edilir:

- sənədlərin müddəti keçdikdə
- √ bütün göstərilən hallarda
- üzərində düzəliş edildikdə
- sənəd imzalanmadıqda

- sənəddəki rekvizitlərdə uyğunsuzluq olduqda

**106.** Ödəniş tapşırığı tərtib edilir:

- satıcı tərəfindən
- ✓ ödəyici tərəfindən
- inzibati orqanlar tərəfindən
- baş idarə tərəfindən
- bank tərəfindən

**107.** Ödəniş tapırıqları hansı sənəd əsasında yazılır:

- müqavilə əsasında
- ✓ hesab qaimə əsasında
- teleqram əsasında
- bank sertifikatı əsasında
- bank hesabı əsasında

**108.** Ödəniş tapşırığı icraya qəbul edilir:

- istənilən vaxttəqdim edildikdə
- ✓ yazıldığı günü nəzərə alınmadan üç iş günü ərzində
- yazıldığı günü nəzərə alınmaqla üç iş günü ərzində
- məhdudiyət qoyulmur
- yazıldığı gündən beş iş günü ərzində

**109.** Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər:

- uyğunluq sertifikatı ilə
- hesab-faktura
- nəqliyyat qaiməsi
- ✓ hesablaşma sənədləri
- qəbul aktı ilə

**110.** Ödəniş tapşırığı bank tərəfindən icraya qəbul edilir:

- Müştərinin yazılı zəmanəti olduqda
- ✓ hesabda kifayət qədər vəsait olduqda
- müştərinin banka borcu olmadıqda
- vaxtı keçmiş borcu olmadıqda
- sənəd düzgün tərtib olunduqda

**111.** Kassa sənədidir:

- səhmlər
- hesablaşma çekləri
- qəbzlər
- ✓ pul çekləri
- akkreditivlər

**112.** Akkreditiv hesablaşma formasının üstünlüyünə aiddir:

- sazişin rəsmiləşdirilməsinin sadəliyi
- ✓ məhsul göndərən üçün ödənişin zəmanətliyinin təmin edilməsi
- yüksək olmayan qaimə xərcləri
- hesablaşmanın sürətli olması
- mal dövriyyəsinin tezliyi

**113.** Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir:

- AR Mərkəzi Bankı
- √ ödəyici və satıcı arasındakı müqavilə ilə
- AR Vergilər Nazirliyi
- Maliyyə Bazarlarına Nəzarət Palatası
- AR Maliyyə Nazirliyi

**114.** Akkreditivdən nağd pulla ödənilməsinə:

- icazə verilir
- √ icazə verilmir
- yerli hakimiyyətin idarəçiliyi zamanı icazə verildə buraxılır.
- Mərkəzi Bankın icazəsi ilə
- emitent-bankın icazəsi zamanı icazə verilir

**115.** Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir:

- onun yüklənib yola salınmasına qədər
- √ onun yüklənib yola salınmasından sonra
- avans ödənişində
- akkreditiv açılan kimi
- onu alıcı alandan sonra

**116.** Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir:

- akkreditiv
- aksept
- çek
- √ ödəniş tapşırığı
- ödəniş tələbnaməsi

**117.** Tədavül vasitəsi kimi pul:

- dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə edilir.
- düzgün cavab yoxdur
- √ nağdsız dövriyyədə istifadə edilə bilməz
- nağdsız dövriyyənin əsasını təşkil edir
- nağdsız dövriyyədə istifadə edilə bilər

**118.** İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir:

- kredit ittifaqları
- dövlət bankları
- təsərrüfat subyektləri
- hesablaşma-kassa mərkəzləri
- √ kommersiya bankları

**119.** Nağd dövriyyə ilə müqayisədə nağdsız pul dövriyyəsində tədavül xərcləri:

- √ həddən azdır
- həddən çoxdur
- kifayət qədərdir
- həddən çox böyükdür
- tamamilə yoxdur

**120.** Nağdsız dövriyyə ... ödənişləri əhatə edir:

- √ əmtəə və qeyri-əmtəə
- vergi ödənişlərini
- yalnız maliyyə
- yalnız qeyri-əmtəə



- yalnız əmtəə

121. Hesablaşma xidməti üçün banklar ilə müştəri arasında bağlanılır:

- kassa müqaviləsi
- kredit müqaviləsi
- pul vəsaitinin qəbuluna müqavilə
- ✓ bank hesabı müqaviləsi
- trast müqaviləsi

122. Hesablaşmaların əvvəlcədən ödəniş formasıdır:

- çeklər
- ödəniş tapşırıqları
- akkreditiv
- ✓ heç biri
- inkasso sərəncamı

123. Banklarda müxbir hesablar açılır:

- Maliyyə Bazarlarına Nəzarət Palatasının təkidi ilə
- AR Mərkəzi Bankının göstərişi üzrə
- bələdiyyənin göstərişi üzrə
- ✓ banklararası razılaşma əsasında
- AR Maliyyə Nzarliyinin göstərişi üzrə

124. Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır:

- klirinq
- valyuta
- nağd
- mövsümi
- ✓ nağdsız

125. Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablaşma aparmaq üçün bir-birlərində ... hesab açirlar:

- nostro
- loro
- ✓ müxbir
- büdcə
- ssuda

126. Nağdsız hesablaşmanın aparılmasının zəruri şərtidir:

- nağdsız hesablaşmanın aparılmasına hüquqi lisenziya
- AR Mərkəzi Bankın lisenziyası
- dövriyyə kassasının limiti
- AR Mərkəzi Bankının baş lisenziyası
- ✓ bank hesabı

127. Nağdsız dövriyyədə pul hansı keyfiyyətdə çıxış edir:

- yığım vasitəsi
- tədavül vasitəsi
- dəyər ölçüsü
- dünya pulu
- ✓ ödəniş vasitəsi

128. hesab müqaviləsi bağlamaqla bank ..... Öhdəliyini qəbul edir.

- müştərinin digər banklarla
- müştərinin lazimi təlim aktlarla təmin etmək
- müştərinin Mərkəzi Bankla münasibətlərini qurmaq
- ✓ müştərinin hesabı üzrə əməliyyatların sirliliyini qorumaq
- müştərinin istənilən vaxt vəsaitlə təmin etmək

**129.** hesab müqaviləsi bağlamaqla bank ..... Öhdəlik qəbul edir.

- müştəriyə kredit vermək
- müştərinin istənilən vaxt vəsaitlə təmin etmək
- müştərinin lazimi təlim aktlarla təmin etmək
- müştərinin Mərkəzi Bankla münasibətlərini qurmaq
- ✓ mütamadi olaraq müştəriyə hesabdən çıxarış vermək

**130.** bankda cari hesabın açılması nə ilə rəsmiləşdirilir

- hesablaşma hesabının mövcudluğu ilə
- hesablaşma sənədləri ilə
- xüsusi ssuda hesabının açılması ilə
- ✓ bank hesabı müqaviləsinin bağlanması ilə
- kredit münasibətlərinin qurulması qaydası ilə

**131.** müştərinin cari hesabındakı qalıq nəyi göstərir

- bankın Mərkəzi Banka ödəyəcəyi məbləği
- AR Mərkəzi Bankın lisenziyası
- müştərinin banka olan borcunu
- müştərinin tərəfdaşlarına olan borcunu
- ✓ müştərinin sərbəst pul vəsaitlərinin olmasını

**132.** subyektin hüquqi şəxs kimi tanınması üçün .. Olmalıdır

- mərkəzi bankın razılığı
- bankdan kredit almaq hüququ
- mal alışı və satışı müqaviləsi
- banklarla müqaviləsi
- ✓ bankda hesabı

**133.** Bank hesabından mübahisəsiz qaydada silinmə sənədidir:

- ödəniş tələbnaməsi
- akkreditiv
- hesablaşma çeki
- ödəniş tapşırığı
- ✓ inkasso sərəncamı

**134.** Ödəniş dövrüyyəsi həyata keçirilir:

- yalnız nağd qaydada
- Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi nağdsız qaydada
- AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
- ✓ nağd və nağdsız qaydada
- yalnız nağdsız qaydada

**135.** Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- hesablaşma-kassa mərkəzləri
- bankın kassaları
- küçə bankomatları
- ✓ kommersiya bankları

- region depozitariləri

**136.** Nağdsız pul dövriyyəsində əmtəə və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- dövrü olaraq baş verir
- hər rübün sonunda baş verir
- daim baş verir
- saziş subyektlərinin razılaşması əsasında baş verir
- ✓ heç vaxt baş vermir

**137.** Pul resurslarının artırılmasına yönəldilən əməliyyatdır.

- uğurlu əməliyyatlar
- ✓ passiv əməliyyatlar
- akkreditiv əməliyyatları
- inkasso əməliyyatı
- hesablaşma əməliyyatları

**138.** Kommersiya bankının əlavə kapitalının mənbəyidir.

- mərkəzləşdirilmiş kredit
- Mərkəzi Bankın vəsaiti
- sığorta fondu
- ✓ banklararası
- ssudalar üzrə ola biləsi itkilər üçün ehtiyat

**139.** Kommersiya bankının əsas kapitalının mənbəyidir

- Nizamnamə kapitalı
- bazarda yerləşdirilən səhmlərdən gələn emissiya gəlir
- cəlb etdiyi vəsaitlər
- keçmiş illərin mənfəəti
- ✓ adlı səhmlər

**140.** Əmanət sertifikatı ola bilməz

- iştirakçıya
- müddətli
- təqdim edənə
- ✓ müddətsiz
- adlı

**141.** Azərbaycan kommersiya banklarının depozit sertifikatları buraxılır.

- həm Azərbaycan həm xarici valyutada
- istənilən valyutada
- yalnız evro ilə
- ✓ yalnız manatla
- yalnız ABŞ dollarında

**142.** Fiziki şəxslərin vəsaitlərini ... banklar cəlb edə bilərlər.

- bazarda 3 ildən çox müddətdə iştirak edən
- AR hökumətindən icazəsi olan
- Beşdən çox filialı olan
- ✓ Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziyası olan
- Mərkəzi Bankın xüsusi lisenziyası olan

**143.** Bankın cari fəaliyyəti zamanı meydana çıxan itkilər .. hesabına ödənilir.

- √ ehtiyat fondu
- yığım fondu
- sığorta fondu
- bölünməz fond
- ictimai təminatlı fond

**144.** Xüsusi kapitalın elementi deyildir:

- qiymətli kağızlara qoyuluşun qiymətdən düşməsinə görə ehtiyat
- qiymətli kağızlardan gələn gəlir
- səhmlərin bazarda yerləşdirilməsi zamanı əldə edilən emissiya gəlir.
- √ müştərilərin hesablaşma və cari hesablarındakı vəsait qalığı
- keçmiş və cari ilin mənfəəti

**145.** Bankın xüsusi kapitalının əməli funksiyası .... deməkdir.

- əmanətçilərin mənafeyinin müdafiəsindən başlıca vasitə
- bankın özünün müflisləşmədən müdafiəsi
- bankın hesablaşma bazarı
- bütün bank sisteminin nizamlaşdırılması
- √ bankın maddi bazasının formalaşma mənbəyi

**146.** Bankın xüsusi kapitalı .. əmlakdır.

- öhdəlikdən azad olmayan
- Mərkəzi Bankın vəsaitidir
- banklararası bazada əldə olunan
- √ bankın yarandığı zaman formalaşan
- bankın formalaşmasında lazım olan

**147.** Kommersiya bankının cəlb etdiyi vəsaitdir.

- bölüşdürülməmiş mənfəət
- ehtiyat fondu
- Nizamnamə kapitalı
- √ banklararası kredit
- bankın emissiya gəliri

**148.** Kommersiya bankının resurslarına daxildir.

- yalnız borc vəsaitləri
- yalnız xüsusi kapital
- yalnız fiziki və hüquqi şəxslərin qaytarılmaq şərti ilə cəlb olunduğu pul vəsaitləri
- √ xüsusi kapital və cəlb olunmuş vəsait
- yalnız Nizamnamə kapitalı

**149.** Lombard krediti..... müddətə verilir.

- müddət razılıq əsasında müəyyən edilir
- √ üç gündən otuz günədək
- iki gündən beş günədək
- altı ayadək
- 1 ilə qədər

**150.** Banklararası kredit bazarının subyektləridir.

- fiziki və hüquqi şəxslər
- Mərkəzi Bank və fiziki şəxslər
- Bank olmayan kredit təşkilatları
- Mərkəzi Bank və ərazi idarələri

✓ kommersiya bankları və Mərkəzi Bank

151. mənfəət hesabına yaradılır:

- xüsusi kapital
- ixtisaslaşmış fondlar
- istismar fondu
- bölünməz fondlar
- ✓ yığım fondu

152. Kommersiya bankları..... sertifikatlarını buraxa bilər.

- yalnız əmanət
- yalnız dövr etməyə
- uduşlu
- ✓ depozit və əmanət
- yalnız depozit

153. Kommersiya banklarına səhm və istiqrazların eyni vaxtda buraxılması..... aparılır.

- yalnız Mərkəzi Bankın icazəsi ilə
- yalnız birillik fəaliyyətdən sonra icazə verilir.
- ✓ icazə verilmir.
- beşillik fəaliyyətdən sonra icazə verilir.
- Yalnız Maliyyə Nazirliyinin icazəsi ilə

154. Xüsusi kapitalın ... funksiyası kommersiya bankının ləğvi zamanı kreditlərə itgilərin bərpasına zəmanət verir.

- əməli
- nizamlaşdırma
- hesablaşma
- nəzarət
- ✓ müdafiə

155. Kommersiya bankları üçün nizamnamə kapitalının minimum məbləği .. tərəfindən müəyyən edilir.

- Mərkəzi Bank
- kommersiya bankının özü
- Maliyyə Nazirliyi
- Nazirlər Kabineti
- ✓ Maliyyə Bazarlarına Nəzarət Palatası

156. Kommersiya bankının nizamnamə fondunun minimum məbləği ..manat müəyyən edilmişdir.

- 75 mln.
- 40 mln.
- ✓ 50 mln.
- 12 mln.
- 8 mln.

157. Bank aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yararır.

- bankın fondu
- Nizamnamə kapitalı
- ✓ əlavə kapital
- ehtiyat kapitalı
- bölüşdürücü kapital

158. Ehtiyat fondunun səviyyəsi necə müəyyən edilir:

- mütləq məbləğdə
- ümumi kapitala nisbətən
- gəlirlərə nisbətə
- xərclərə nisbətən
- ✓ Nizamnamə kapitalına nisbətə

**159.** Ehtiyat fondu.....məqsədlə yaradılır.

- əmanətçilərin mənafeyinin müdafiə edilməsi
- kreditləşmənin genişləndirilməsi
- bankın istehsal inkişafının təmin olunması
- yeni avadanlığın alınması
- ✓ cari fəaliyyət zamanı zərər və itkilərin örtülməsi

**160.** Hüquqi şəxs kimi bankın malik olduğu əmlakın pul ilə ifadəsi:

- xüsusi kapital
- tənzimləmə fondu
- yığım fondu
- ✓ nizamnamə kapitalı
- ehtiyat fondu

**161.** Depozit dedikdə ... başa düşülür.

- fiziki şəxslərin pul vəsaiti
- sığorta
- əmanət sertifikatları, veksellər, istiqrazlar
- ✓ fiziki və hüquqi şəxslərin əmanətləri
- hüquqi şəxslərin pul vəsaiti

**162.** passiv əməliyyat nəticəsində

- hesablaşmalar ləngiyir.
- banka təsir etmir
- bankın resursları azalır.
- hesablaşmalar sürətlənir.
- ✓ bankın resursları artır.

**163.** Bankın xüsusi kapitalı deyildir:

- ehtiyat fondu
- həvəsləndirmə fondu
- Nizamnamə kapitalı
- əlavə kapital
- ✓ banklararası kredit

**164.** Bankın resurslarına daxildir:

- ✓ ehtiyat fondu
- kapital qoyuluşu
- amortizasiya fondu
- innovasiya fondu
- gələcək dövrün xərcləri fondu

**165.** Kapitalın yetərlik əmsalı müəyyən edilir:

- xüsusi kapitalın nizamnamə kapitalına nisbəti ilə
- xüsusi kapitalın passivlərin nisbəti ilə
- aktivlərin passivlərə nisbəti
- ✓ risk dərəcəsi nəzərə alınmaqla xüsusi kapitalın aktivlərin məbləğinə nisbəti ilə

- risk dərəcəsi nəzərə alınmaqla aktivlərin xüsusi kapitala nisbəti

166. Kommersiya bankının passiv əməliyyatı dedikdə .....başa düşülür.

- kreditləşmə əməliyyatları
- hesablaşma əməliyyatları
- inkasso əməliyyatları
- kassa hesablaşma əməliyyatları
- ✓ resursların formalaşması ilə əlaqədar əməliyyatlar

167. Passiv əməliyyatlar bank .....gətirir.

- gəlir
- itgilərə
- pulu qiymətdən salır.
- ✓ xərc
- banka təsir etmir.

168. Kommersiya bankının passiv əməliyyatıdır:

- kreditləşmə
- maliyyələşmə
- innovasiya
- ✓ depozit
- hesablaşma

169. Qiymətli kağızlar bazarında kredit təşkilatları .....kimi çıxışdır

- Sığortalayan, sığortalanan
- kredit bölüşdürücüsü
- ✓ Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, investor, emitent
- Rezident və qeyri rezident
- Büdcə vəsaitinin bölüşdürücüsü

170. Bankın nisbətən yüksək likvidli aktivlərinə aiddir

- bankın ehtiyatında olan kapital
- əhaliyə verilən kreditlər
- bankın əmanətçilər qarşısındakı öhdəliklər
- ✓ kassa aktivləri, Mərkəzi Bankdakı məcburi ehtiyatlar fondundakı vəsait
- bankın əsas vəsaitə qoyuluşu

171. Bank istehlak krediti verir:

- tikinti təşkilatlarına
- kənd təsərrüfatına
- ticarət təşkilatlarına
- ✓ əhaliyə
- sənaye müəssisələrinə

172. Bir borc alana və ya qarşılıqlı borcalanlar qrupuna maksimum risk hesablanır:

- bankın yüksək likvidli aktivlərinin tələb ediləndək əmanətlər üzrə bankın öhdəliklərinin məbləğinə nisbəti kimi.
- bank öhdəliklərinin bankın aktivlərinə nisbəti
- bankın buraxdığı xüsusi veksellərin bankın kapitalına nisbəti
- ✓ borc alanlara bankın ümumi tələbinin bankın kapitalına nisbəti kimi
- bankın xüsusi vəsaitlərinin (kapitalın) bankın aktivlərinə nisbəti

173. Kredit riskindən irəli gələn itkilərin mümkün maliyyələşmə mənbəyi

- bank xidmətlərin maya dəyəri
- bankın xüsusi gəlirləri
- mənfəətdən verginin azaldılması
- ✓ ssudalar üzrə mümkün itkilərə görə ehtiyat vəsait
- Mərkəzi Bankdakı məcburi ehtiyatlar hesabındakı vəsait

**174.** Kredit riskinin minimumlaşdırılması üsuludur

- ✓ kreditin qaytarılmasının etibarlı formalarının tətbiq edilməsi
- kredit xəttindən geniş istifadə
- kredit üzrə faiz dərəcələrinin artırılması
- ssuda fondundan istifadə
- kreditləşmənin ayrı subyektlərdə mərkəzləşdirilməsi

**175.** Kredit üzrə faiz dərəcəsi asılı deyil:

- banklararası kreditə görə faizlərdən
- ✓ bankın ixtisaslaşmasından
- cəlb olunmuş resursların dəyərindən
- Mərkəzi Bankın uçot dərəcəsi
- əmanətlərin dəyərindən

**176.** Borc alanın kredit qabiliyyətinin təhlili nəticələrindən .. məsələlərin həllində istifadə olunur.

- kreditin məqsədinin müəyyənəndirilməsi
- kredit müqaviləsi şərtinin pozulmasına görə cəza tətbiqində
- kreditin qaytarılmasının müəyyən edilməsi
- kreditin ödəmə qabiliyyətinin müəyyən edilməsi
- ✓ kreditləşmə şərtinin müəyyən edilməsi

**177.** Banka girov qoyulmuş əmlakı . sığortalamalıdır.

- sığorta kompaniyaları
- bank
- girov götürən
- üçüncü şəxs
- ✓ girov qoyan

**178.** Kredit verilməsinin ilkin mərhələsidir:

- kreditin düzgün rəsmiləşdirilməsinə nəzarət
- kredit portfelinin idarə olunması
- kredit potensialı
- ✓ borc alanın kredit qabiliyyətinin qiymətləndirilməsi
- kredit verilməsinin texnoloji qaydası

**179.** Kommersiya bankları iri müştərilərin müştərə kreditləşməsinə üstünlük verir

- müştəri müştərə olduqda
- mənfəətin artırılması məqsədi ilə
- ✓ sərbəst kredit resursları çatışmadıqda
- borcalanın ödəmə qabiliyyətinə inam olmadıqda
- hesablaşmalar ləngidildikdə

**180.** Bankın kredit siyasətinə təsir göstərən daxili amildir:

- banklararası rəqabətin vəziyyəti
- bank infrastrukturunun inkişaf səviyyəsi
- kredit bazarı
- bank qanunçuluğunun inkişaf səviyyəsi



✓ bankın likvidliyi

**181.** Bankın kredit portfelidir:

- bankın kredit potensialı
- kredit resursları
- müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bank passivləri
- müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bank aktivləri
- ✓ müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bankın kredit qoyuluşu

**182.** Bank kreditinin ilkin ödəniş mənbəyidir

- Əmlakın satışından gəlir
- borc alanın mal ehtiyatı
- Girov qoyulmuş əmlak
- Maliyyə bazarından cəlb olunan pul vəsaiti
- ✓ Məhsul satışından (iş və xidmətdən)gələn gəlir

**183.** Kredit verilən zamanı girov qoyulmuş əmlakın dəyəri

- Kredit məbləğinə bərabər olmalıdır
- kreditin məbləğindən aşağı ola bilər
- Kreditin məbləğindən aşağı olmamalıdır.
- Borc alan müəssisənin nizamnamə kapitalına müvafiq olmalıdır
- ✓ Verilmiş kreditin məbləğindən yüksək olmalıdır

**184.** Likvidlik səviyyəsi və gəlirliliyinə görə bankın aktiv əməliyyatıdır

- Ödəniş müddəti 30 gündək olan bank ssudaları
- faktoring əməliyyatı
- Əsas vəsaitlər, qeyri maddi aktivlər, təsərrüfat malları
- ✓ Bankın kassasındakı nağd pul, qiymətli metallar, Mərkəzi Bankdakı müxbir hesabdakı vəsait qalığı
- Uzunmüddətli ssudalar, lizinqə qoyulmuş vəsait, qiymətli kağızlara uzun müddətli qoyuluş

**185.** Bankın .. kimi çıxış etdiyi fəaliyyət kredit siyasətidir:

- vasitəçi
- əmanətçi
- kreditor və borc alan
- ✓ kreditor
- borcalan

**186.** Yüksək likvidli aktivlərə aiddir:

- əsas vəsaitlər
- hesabləşmələrdə olan vəsaitlər
- uzun müddətli kreditlər
- ✓ kassa və ona bərabər tutulan vəsaitlər
- Mərkəzi Bankdakı məcburi ehtiyatlar hesabı

**187.** Gəlirsiz aktivlərə daxildir:

- dövlətin borc öhdəliklərinə qoyuluş
- ödəniş vaxtı çatmamış kreditlər
- ödəniş vaxtı keçmiş kreditlər
- müəssisə və təşkilatların nizamnamə kapitalına köçürülən vəsaitlər
- ✓ Mərkəzi bankdakı müxbir hesab

**188.** Bankın kredit potensialının artırılması yolları

- kreditləşmənin təşkilinin təkmilləşdirilməsi
- kreditləşmə prinsiplərinə riayət
- kredit qoyuluşunun artırılması
- tələblərin minimal ehtiyatlarının artırılması
- ✓ cəlb olunmuş vəsaitlərin həcmnin artırılması

**189.** Problemlə kreditin yaranma səbəbləri:

- Bankın borc alana ciddi münasibəti
- ✓ ssudanın qeyri-qənaətbəxş quruluşu
- Yüksək faiz dərəcəsi
- Kredit məbləğinin çoxluğu
- Kreditləşmə posesinə qeyri-ciddi yanaşma

**190.** Borc alanın maliyyə vəziyyəti bank tərəfindən ??? əsasında qiymətləndirilir:

- İnvestisiya layihəsinin texniki iqtisadi əsasları
- Ödəniş təqdimi
- Likvidlik səviyyəsinə görə.
- Trast əməliyyatları.
- ✓ Qarşıdakı fəaliyyətin biznes planına

**191.** Bankın kredit siyasətinə təsir edən kənar amillər:

- Bankın resurs bazasında onun quruluşu
- Bankın kredit qabiliyyətliliyi.
- Bankın ixtisaslaşması
- ✓ ölkədəki siyasi vəziyyət
- Bankın likvidliyi

**192.** Kommersiya banklarının aktivlərinə daxil edilir:

- Hesabat ilinin mənfəətindən hesablanan dividendlər
- Gələcək dövrün gəlirləri
- Borc öhdəlikləri.
- Qeydiyyatda alınmış bank səhmləri
- ✓ kredit təşkilatlarındakı vəsaitlər

**193.** Ödəniş müddəti 30 gündən artıq olan kreditlərə aid edilir:

- Likvid aktivləri
- Likvid olmayan aktivlər.
- Uzun müddətli likid aktivlər
- ✓ aşağı likvidli aktivlər
- Yüksək likvidli aktivlər

**194.** Kommersiya banklarının kassa aktivlərinə aiddir:

- Faktoring əməliyyatları
- Trast əməliyyatları.
- Ssuda və ona bərabər tutulan vəsaitlər
- Məcburi ehtiyatlar fondunun vəsaitləri
- ✓ digər kommersiya banklarındakı müxbir hesabları

**195.** Kommersiya banklarının aktiv əməliyyatlarının əsasını təşkil edir:

- Müştərilərin kreditləşdirmə əməliyyatları
- Müştərilərlə hesablaşma əməliyyatları.
- Balans arxası öhdəliklər
- Hüquqi şəxslərdən cari hesaba cəlb olunan vəsaitlər

✓ depozit əməliyyatları

**196.** Kommersiya banklarının aktivlərinə daxil deyildir:

- Əsas vəsaitlər
- Qeyri-maddi aktivlər.
- Hesablanmış faizlər
- Dövlətin borc öhdəlikləri
- ✓ hüquqi şəxslərin hesablarına cəlb olunan vəsaitlər

**197.** Risk dərəcəsinə görə kommersiya bankı aktivlərinin birinci qrupuna aiddir:

- Qiymətli kağızlara qoyuluşlar
- Hesablaşmalara qoyulan vəsait.
- Sığorta kompaniyalarına kredit tələbi
- ✓ bankda saxlanılan qiymətli metallar
- Borc öhdəliklərinə qoyuluşlar

**198.** Kassa aktivləri:

- Banka gəlir gətirir
- Banka gəlir gətirmir.
- Gələcəkdə gəlir əldə edilməsini təmin edir
- ✓ Bankın likvidliyini təmin edir
- Bankın təsərrüfat fəaliyyətini təmin edir

**199.** Kommersiya banklarının aktivləri hesaba alınır:

- Depitorlarla hesablaşmalar üzrə mümkün itkilərə görə ehtiyat
- Ssudalara görə itkilər üzrə ehtiyat.
- Gələcək dövrün gəlirləri
- Buraxılmış borc öhdəlikləri
- ✓ pul vəsaitləri

**200.** İntestisiyanın birbaşa kreditləşdirilməsinin təşkili üzrə bank işində əsas yer tutur.

- investisiya prosesinin təminatı
- ✓ investisiya layihələrinin səmərəliliyi
- borc alanın ödəmə qabiliyyəti
- investisiya portfeli
- layihə smeta sənədlərinin səmərəliliyinin qiymətləndirilməsi

**201.** Qiymətli kağızlar uçota qəbul edilirlər:

- onların əldə edilməsinə plan xərcləri üzrə
- ✓ onların əldə edilməsinə faktiki xərclərlə
- onların reallaşmasına olan plan xərcləri əsasında
- onların rentabellik səviyyəsi ilə
- onlara olan tələb və təklif əsasında

**202.** Fond bazarında ən sərəst və təhlükəsiz hesab edilir:

- bankın səhmləri
- ✓ dövlətin borc öhdəlikləri
- bələdiyyələrin səhmləri
- kompaniyaların səhmləri
- müştərilərin sertifikatları

**203.** Bankın qiymətli kağızlar portfeli investisiya kompaniyalarının portfelindən nə ilə fərqlənir

- o tamamlana bilmir.
- ✓ o tamamlana biləndir.
- o geri çağrılındır.
- o dəyişməzdir
- o sürüşkəndir.

**204.** Nəyin əsasında banklar qiymətli kağızlar portfelinin hər bir növlərini formalaşması qaydasını müəyyənləşdirir:

- Mərkəzi Bankın lisenziyası ilə
- ✓ sərbəst özləri
- bankın sədrinin qərarı ilə
- Maliyyə Bazarlarına Nəzarət Palatası vasitəsilə
- Maliyyə Nazirliyinin qərarı ilə

**205.** Qiymətli kağızlar portfelinə daxildir

- sənaye portfeli
- ✓ investisiya portfeli
- pul portfeli
- kredit portfeli
- səhmdar portfeli

**206.** Bankın qiymətli kağızlar portfelinin funksiyasıdır:

- qiymətli kağızların satışının təmin edilməsi
- ✓ likvidlik ehtiyatının yaradılması
- rentabelli fəaliyyətin təmin edilməsi
- qiymətli kağızların buraxılışı
- reallaşdırılmış qiymətli kağızların vaxtında qaytarılması

**207.** Qiymətli kağızların likvidliyi onun sahibi üçün nə deməkdir

- onlardan tez istifadə olunması
- ✓ bu qiymətli kağızların pula çevrilməsi
- işlərin mənfəətliliyinin təmin edilməsi
- qoyulmuş vəsaitlərin təminatlılığı
- qoyulmuş vəsaitlərin vaxtında qaytarılması

**208.** İncə investör kimi bankın əsas məqsədlərindən biridir:

- vəsaitlərin vaxtında geri qaytarılması
- ✓ qoyuluşların təhlükəsizliyi və onların artımı
- vəsaitlərin ödənciliyini təmin etmək
- vəsaitlərin müddətliliyinin qorunması
- vəsaitlərdən maksimum istifadə etmək

**209.** Bir investör kimi bankın əsas məqsədlərindən biridir:

- vəsaitlərin geri qaytarılmasının təmin edilməsi
- ✓ vəsaitlərin qorunub saxlanması təmin edilməsi
- vəsaitlərin müddətliliyinin təmin edilməsi
- rentabelli təmin edilməsi
- vəsaitlərin ödəncili olması

**210.** Hansı halda qiymətli kağızlar bank investisiyasının obyektinə ola bilər:

- debitor borcu hesab edildikdə
- kreditor borcu hesab edildikdə
- ✓ borc öhdəlikləri kimi çıxış etdikdə
- hesablaşma əməliyyatı obyektinə hesab edildikdə

- bank kreditləşməsinin obyektı olduqda

**211.** Bankın investisiya portfelidir:

- bankın passiv əməliyyatları nəticəsində əldə etdiyi qiymətli kağızların məcmusu
- ✓ bankın aktiv əməliyyatları nəticəsində əldə etdiyi qiymətli kağızların məcmusu
- kassa əməliyyatları nəticəsində əldə edilən kredit pulların məcmusu
- xarici bankların yerləşdirdiyi vəsait
- hesablama əməliyyatları nəticəsində bankın əldə etdiyi qiymətli kağız

**212.** Obyektin smeta dəyərinin müəyyənləşdirməyə əsas verir:

- maliyyələşdirən bankın normativ sənədləri
- Maliyyə Nazirliyinin normativ sənədləri
- ✓ layihə və işçi sənədləri
- obyekt və lokal hesablaşmalar

**213.** Obyektin smeta dəyəri müəyyənləşdirilir:

- sifarişçi tərəfindən
- ✓ layihə təşkilatı tərəfindən
- maliyyələşdirən bank tərəfindən
- mühasib tərəfindən
- podratçı tərəfindən

**214.** İncəsənət hansı investisiya fəaliyyətini həyata keçirir:

- obyektin inşası
- ✓ tikinti obyektini maliyyələşdirir.
- kommunikasiya işlərini yerinə yetirir
- tikinti-quraşdırma işləri
- yeraltı işlərin görülməsini

**215.** Əsaslı tikinti dedikdə ...başla düşülür.

- yalnız istehsal təyinatlı əsas fondların yaranması
- tikinti-quraşdırma işləri
- istehsal və qeyri-istehsal təyinatlı fondların yaranması.
- ✓ istehsal və qeyri- istehsal təyinatlı əsas fondlarının yaradılması prosesi
- yalnız qeyri- istehsal təyinatlı əsas fondların yaranması

**216.** İncəsənət krediti rəsmiləşdirilərkən əsasən girov kimi çıxış edir.

- mal material qiymətliləri
- ✓ daşınmaz əmlak
- yola salınmış mallar
- ambardakı mal material qiymətliləri
- yolda olan mallar

**217.** Ssuda müddətində qeyd olunmuş faiz dərəcələri

- vəziyyətdən asılı olaraq dəyişə bilər.
- ✓ dəyişilmir.
- kreditləşmə obyektindən asılı olaraq dəyişir.
- maliyyə vəziyyəti ilə əlaqədar dəyişir
- üzən dərəcədə olur.

**218.** İncəsənət kreditləşməsi nə ilə müşayiət edilir:

- maddi qiymətlilərin qalığı haqqında məlumatla

- ✓ texniki iqtisadi əsaslandırma
- kredit planı ilə
- kredit sifarişi ilə
- müddətli öhdəçiliklə

219. İnvestisiya resurslarının formalaşmasının borc vəsaiti mənbəyidir:

- kommersiya strukturlarının əvəzsiz verdikləri vəsait
- ✓ firmanın istiqrazlarının emissiyası
- Nizamnamə kapitalına investisiya köçürmələri
- xüsusi təyinatlı fondlar
- xalis mənfəət

220. İnvestisiya bazarıdır:

- qiymətli kağızların alınıb satıldığı bazar
- ✓ investisiya fəaliyyəti subyektlərinin qarşılıqlı fəaliyyəti
- investisiya bazarının konyukturası
- investisiya bazarının təşkili
- investisiya təklifləri

221. Kapital qoyuluşu formasında aparılan investisiyadır

- real investisiya
- ✓ sosial investisiya
- maliyyə investisiyası
- qoruyucu investisiya
- portfel investisiyası

222. Portfel investisiyasıdır:

- maliyyə aktivlərinə vəsait qoyuluşu
- ✓ gəlir əldə etmək məqsədi ilə iqtisadi aktivlərə vəsait qoyuluşu
- müəssisələrin nizamnamə kapitalına qoyuluşları
- rentabelliyn yüksəldilməsinə vəsait qoyuluşu
- maddi və qeyri maddi aktivlərə vəsait qoyuluşu

223. Maliyyə investisiyası dedikdə ..... vəsait qoyuluşubaşa düşülür.

- rentabelliyn yüksəldilməsinə
- müəssisələrin nizamnamə kapitalına
- ✓ qiymətli kağızlara bank depozitlərinə
- qeyri maddi aktivlərə
- investisiya obyektlərinin bazar dəyərinin artmasına

224. Real investisiya dedikdə vəsait qoyuluşu başa düşülür:

- müxtəlif maliyyə aktivlərinə qoyuluş
- ✓ maddi resurslara qoyuluş
- investisiya obyektlərinin bazar qiymətlərinin artımına qoyuluş
- nizamnamə kapitalının artırılması
- müəssisələrin nizamnamə kapitalına qoyuluş

225. Vəsait qoyuluşu obyektləri üzrə investisiyaya aiddir:

- portfel
- ✓ real
- mövcud
- dolayı
- birbaşa

226. İnvestisiya bankinqinə daxildir:

- qiymətli kağızların buraxılışı
- √ kompaniyanın qiymətli kağızlarının ilkin yerləşdirilməsinin təşkili
- xüsusi təyinatlı fondların yaradılması
- qiymətli kağızların emissiyası
- bankın nizamnamə kapitalının formalaşması

227. İnvestisiya bankinqin əsas ilkin funksiyasıdır:

- yalnız qiymətli kağızların emissiyası(buraxılışı)
- √ qiymətli kağızların emissiyası və ilkin yerləşdirilməsi
- qiymətli kağızların yalnız təkrar bazarda yerləşdirilməsi
- qiymətli kağızlardan istifadə
- yalnız qiymətli kağızların yerləşdirilməsi

228. İnvestisiya bankinqinə daxil edilən xidmətdir:

- qiymətli kağızların yalnız ilkin yerləşdirilməsi ilə əlaqədar xidmət
- √ qiymətli kağızların ilkin və təkrar yerləşdirilməsi ilə əlaqədar xərclər
- qiymətli kağızlar bazarının formalaşması xidməti
- qiymətli kağızların hazırlanması xərcləri
- yalnız təkrar qiymətli kağızlar bazarındakı xidmət

229. İnvestisiya fəaliyyəti hesab edilir:

- kredit resurslarının formalaşması
- √ vəsait qoyuluşu prosesi ilə gələcəkdə gəlir əldə etməyin vəhdəti
- dövrüyyə vəsaitlərinə vəsait qoyuluşu
- hesablaşmaların sürətləndirilməsi
- real sektorun kreditləşdirilməsi

230. İnvestisiya dedikdə başa düşülür:

- mənfəət əldə etmək məqsədi ilə vəsait qoyuluşu
- √ gələcəkdə mənfəət əldə etmək məqsədi ilə iqtisadi layihələrin həyata keçirilməsi
- ehtiyat fondlarının yaranmasına vəsait qoyuluşu
- düzgün cavab yoxdur
- bank fondlarının formalaşmasına vəsait qoyuluşu

231. Kapital qoyuluşu formasıdır:

- bankın ehtiyat fondunun yaradılması
- √ yeni əsas fondların yaradılması
- bankların rentabelliyyəsinin yüksəldilməsi
- maya dəyərinin aşağı salınması
- bankın ümumi kapitalının formalaşması

232. Kapital qoyuluşu dedikdə başa düşülür:

- ümumi daxili məhsulun sosial mədəni tədbirlərə xərclənməsi
- √ ümumi daxili məhsulun əsas fondların təkrar istehsalına istifadə olunması
- bankın nizamnamə kapitalının formalaşması
- istehlaka vəsait qoyuluşu
- fondların formalaşmasına vəsait qoyuluşu

233. İnvestisiyanın texnoloji quruluşunda istifadə edilmir

- tikinti-quraşdırma işlərinə xərclər

- √ istehsal sahələrinə kapital qoyuluşu
- sair tikinti işləri və xərclərə
- işçilərə əmək haqqı
- maşın, avadanlıq, alətlər alınmasına

234. Aşağıdakılardan investisiyanın maliyyələşmə mənbələrinə aiddir

- fiziki şəxs
- √ uzunmüddətli ssuda
- xarici fiziki şəxs
- qısa müddətli ssuda
- hüquqi şəxs

235. Aşağıdakılardan kapital qoyuluşu subyektinə aid olanları göstərin

- korporasiyalar
- √ sifarişçilər
- bələdiyyələr
- istehlakçılar
- neftayırma zavodu

236. Milli valyutanın emitentidir.

- Milli kommersiya bankları
- √ ölkənin Mərkəzi Bankı
- Maliyyə Nazirliyi
- Maliyyə Bazarlarına Nəzarət Palatası
- Beynəlxalq valyuta-kredit təşkilatı

237. Müxbir hesab adlanır:

- hesablaşma hesabı
- √ Nastro hesabı
- xüsusi ssuda hesabı
- cari hesab
- kontokorrent hesabı

238. Banklar arasındakı müxbir münasibətdir.

- yalnız iki kredit təşkilatı arasındakı müqavilə münasibətidir.
- √ iki və ya bir neçə kredit təşkilatı arasındakı müqavilə münasibətidir.
- lizinq xidməti üzrə bir neçə bank arasındakı müqavilədir.
- trust əməliyyatları ilə əlaqədar münasibətdir
- yalnız iki kredit təşkilatı arasında kassa xidməti göstərilməsi üzrə olan müqavilədir.

239. Opsion:

- öhdəçilikdir.
- √ hər hansı dəqiq tarixə valyuta alqı-satqısına hüquqdur.
- doğru cavab yoxdur.
- kreditləşmədir
- mütləq reallaşmadır.

240. Forvard sövdələşməsi dəqiq 10 gün ərzində icra olunmalı olan

- valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- √ gələcəkdə dəqiq bir tarixdə icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- 20 iş günü ərzində icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- qeyri-müəyyən tarixdə icra olunmalı kontraktıdır
- beş iş günü ərzində icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.



241. Xarici valyutanın alınıb satılmasının müddətli sövdələşməsinin əsas növlərindən biridir.

- tomorrow
- √ forvard
- stop
- siap
- spot

242. 32. Spot sövdələşməsi həyata keçirilir.

- xarici valyutanın satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündə icrası
- √ xarici valyutaların satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündən iki iş günü ərzində icrası
- xarici valyutaların satılıb alınması üzrə öhdəliklərin sövdələşmə gününün səhəri icrasıdır.
- sövdələşmənin istənilən vaxt icrası
- xarici valyutanın satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündən sonra beşinci gün ərzində icrası

243. Tomorrow sövdələşməsidir.

- valyutaların alqı-satqısı üzrə öhdəliklərin sövdələşmə günündə icrası
- √ valyutaların alqı-satqısı öhdəliklərinin sövdələşmə günündən sonrakı iş günündə icrası
- valyutaların alınıb satılması üzrə öhdəliklərin sövdələşmə günündən beş iş günündən beşinci iş günündə icrası
- sövdələşmə sərbəst istənilən müddətdə aparılır
- valyutaların alınıb-satılması üzrə öhdəliklərin sövdələşmə günündən ikinci iş günündən sonra icrası

244. Nağd valyuta sövdələşməsinin bir növüdür.

- stop
- √ spot
- fyuçers
- svap
- mondey

245. Tranzit valyuta hesabından pul vəsaiti silinir:

- hesablaşma hesabına daxil olmalara görə
- √ xarici valyutanın satışı üçün
- vəsaitlərin bronlaşdırılmasına
- valyutada hesablaşmalara görə
- inkassasiya məqsədi ilə

246. Müştərinin tranzit valyuta hesabına daxil edilir:

- bir rezidentin hesablaşma valyuta hesabından həmən rezidentin digər valyuta hesabına daxil olmalar
- bir rezidentin hesablaşma valyuta hesabından daxil olmalar
- hesabın açıldığı müvəkkil bankdan daxil olmalar
- √ bütün xarici valyuta daxil olmaları
- etibarlı valyutaların daxil edilməsi

247. Hesablaşma və tranzit hesabların açılmasında məqsəd

- mənfəət əldə etmək
- √ rezidentlərin xeyrinə daxil olan xarici valyutanın eyniləşdirilməsi
- sintetik uçotun aparılması
- balansda nəzərə almaq
- analitik uçotun aparılması

248. Hesablaşma və tranzit hesablar açılır:

- milli valyutalara görə

- ✓ bütün valyuta növlərinə görə
- yalnız bir valyuta növünə görə
- rentabelli təşkilatlara
- xarici valyutalara görə

249. Rezidentlərin xarici iqtisadi fəaliyyətlə məşğul olması məqsədilə bank onlara açır:

- ssuda hesabları
- ✓ hesablaşma və tranzit hesabı
- tranzit hesabı
- cari ssuda hesabı
- hesablaşma hesabı

250. Kapitalın hərəkəti ilə əlaqədar valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən nizamlasdırılır

- ölkəyə və ölkədən kənara qeyri əmtəə xarakterli əməliyyatlar
- ✓ rezidentlərin xarici qiymətli kağızlar üzrə öhdəliklərinin icrası ilə
- bank kreditlərinin verilməsi və alınması ilə
- əməliyyatların sığortalanması ilə
- maliyyə kreditlərinin verilməsi və alınması ilə

251. Kapitalın hərəkəti ilə əlaqədar olan valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən nizamlasdırılır:

- maliyyə kreditlərinin alınıb-satılması
- verilmiş kreditlərin təminatlılığı ilə
- ölkəyə və ölkədən qeyri əmtəə xarakterli hesablaşmalarla
- ✓ xarici və milli valyutada kreditlərin verilməsi ilə əlaqədar hesablaşma və köçürmə əməliyyatı ilə
- rezidentlərin qeyri rezidentlərə kommersiya krediti verilməsi ilə əlaqədar onların arasındakı köçürmə və hesablaşma ilə

252. 21.Bankın cari valyuta əməliyyatıdır:

- rezidentlərin qeyri-rezidentlərdən daxili qiymətli kağızların əldə edilməsi hüquqi üzrə əməliyyatlar
- ✓ faizlərin, dividendlərin və digər gəlirlərin ölkəyə və ölkədən əmanətə köçürülməsi ilə əlaqədar köçürmələr
- xarici və milli valyutada olan kreditlərin ödənilməsi ilə əlaqədar hesablaşma və köçürmələr
- banklararası hesablaşmaların təşkili
- rezidentlər tərəfindən xarici qiymətli kağızlara görə öhdəliklərin icrası

253. Cari valyuta əməliyyatı hesab edilir:

- milli və xarici valyutada kreditlərin verilməsi ilə əlaqədar hesablaşma və köçürmələr
- xarici valyutaların qəbul edilməsi
- rezidentlərin qeyri-rezidentlərdən daxili qiymətli kağızların əldə edilməsi hüquqi ilə əlaqədar əməliyyatlar
- ✓ malların idxalı və ixracı üzrə hesablaşmaların aparılması üçün ölkədən və ölkəyə xarici valyutanın köçürülməsi
- bank əməliyyatı müstəsna olmaqla kredit təşkilatlarının əməliyyatları

254. Aşağıdakı valyuta əməliyyatını bank öz mənafehi naminə həyata keçirir:

- sənədli akkreditivlərin emissiyası
- məsləhətləşmə xidməti göstərmək
- kredit xidməti göstərmək
- məlumat xidməti göstərmək
- ✓ xarici iqtisadi fəaliyyətə görə risklərin sığortalanması

255. Bankların öz mənafehləri naminə həyata keçirdiyi valyuta əməliyyatıdır:

- məlumat xidməti göstərmək
- investisiya qoymaq
- beynəlxalq hesablaşmalar aparmaq
- ✓ xarici valyutaların alışı və satışı
- məsləhətləşmə xidməti göstərmək

**256.** Banklar öz mənafeləri naminə əməliyyat aparır:

- beynəlxalq hesablaşmaların həyata keçirilməsi üzrə
- akkreditiv əməliyyatı
- məsləhət xidmətləri
- √ depozitlərin cəlb edilməsi üçün banklar arası əməliyyat
- xarici valyutada kreditlər verilməsi

**257.** Bütün müştərilərin mənafeini müdafiə edən valyuta əməliyyatıdır:

- resursların formalaşması ilə əlaqədar banklar arası əməliyyatlar
- valyuta vəsaitlərinin ölkə daxilində cəlb olunub yerləşdirilməsi
- valyuta ilə hesablaşmaq
- √ sənədli akkreditivlərin emissiyası və beynəlxalq hesablaşmalar çərçivəsində inkasso əməliyyatları
- daxili bazarda xarici valyutaların alışı və satışı

**258.** Müştərinin mənafeini müdafiə edən bank əməliyyatıdır

- √ rezident və rezident olmayanlara xarici valyutada kredit verilməsi
- möhtəkir qiymətlər xarici valyutanın satın alınması
- xarici ticarət fəaliyyəti üzrə risklərin sığortalanması
- valyuta hesabının açılması
- möhtəkirlik qiyməti ilə xarici valyutaların satılması

**259.** Müştərinin mənafeinə xidmət edən valyuta əməliyyatıdır:

- depozitlərin cəlb edilməsi üzrə banklar arası əməliyyatlar
- xarici valyutanın alınması və satılması
- resursların formalaşması üzrə banklararası əməliyyatlar
- √ məsləhət və informasiya xidmətlərinin göstərilməsi
- xarici iqtisadi fəaliyyət üzrə risklərin sığortalanması əməliyyatı

**260.** Müştərilərin mənafeini naminə həyata keçirilən valyuta əməliyyatıdır

- xarici-iqtisadi-fəaliyyət risklərinin heclənməsi
- valyuta vəsaitlərinin cəlb olunub yerləşdirilməsi
- kursunun müəyyən edilməsi
- xarici valyutanın alınması və satılması
- √ beynəlxalq hesablaşmaların aparılması

**261.** Müştərinin xeyrinə aparılan valyuta əməliyyatı hesab edilir

- xarici valyutanın alınması və satılması
- onun rentabelliyyətinin müəyyən edilməsi
- kredit resurslarının xarici valyutada yerləşdirilməsi
- √ müştərilərin idxal-ixrac əməliyyatlarını yerinə yetirmək
- xarici iqtisadi fəaliyyət risklərinin sığortalanması əməliyyatı

**262.** Beynəlxalq pul bazarında depozit və konversiyon əməliyyatlarının aparılması bankın hansı əməliyyatıdır.

- hesablaşma
- ssuda
- vasitəçilik
- √ valyuta
- kredit

**263.** Bankın valyuta əməliyyatı hesab edilir:

- valyuta portfelinin müəyyən edilməsi

- √ valyuta vəsaitlərinin cəlb edilərək ölkə daxilində yerləşdirilməsi
- valyuta vəsaitlərinin cəlb edilərək beynəlxalq bazarda yerləşdirilməsi
- beynəlxalq valyuta bazarında xarici valyutanın satın alınması
- düzgün cavab yoxdur

**264.** Bankın valyuta əməliyyatıdır:

- yalnız beynəlxalq valyuta bazarında xarici valyutanın satın alınması
- xarici valyuta ilə mal alışı və satışı
- √ xarici valyutanın daxili bazarda satılıb alınması
- xarici valyutanın beynəlxalq valyuta bazarında satılıb-alınması
- yalnız daxili bazarda xarici valyutanın satışı

**265.** Valyuta qiymətliləri ilə bank əməliyyatıdır.

- beynəlxalq hesablaşmalar
- bazarın təşkili
- yalnız mal və xidmətlərin icrası ilə əlaqədar
- √ mal və xidmətlərin idxalı və ixracı
- bütün pul hesablaşmaları

**266.** Valyuta qiymətliləri ilə bank əməliyyatına daxildir:

- sahələrin kreditləşdirilməsi
- bank menecmenti
- valyuta məzənnəsi
- √ müştərilərə xarici valyutada hesabların açılması və əməliyyatlar
- xarici dövlətlərlə iqtisadi münasibətlər

**267.** Funksional baxımdan valyuta bazarı:

- qiymətli kağızların alınıb-satılma bazarıdır
- aktiv pul bazarıdır
- kredit təşkilatlarının məcmusudur
- √ valyuta kursunun formalaşmasını təmin edən mexanizmdir
- auksiondur

**268.** Valyuta bazarının əsas iştirakçısı kimi çıxış edir

- Maliyyə nazirliyi
- xəzinədarlıq
- yalnız kommersiya bankları
- √ Mərkəzi Bankları
- bank olmayan kredit təşkilatları

**269.** Valyuta bazarının iştirakçısı hesab edilir:

- √ kredit təşkilatı hesab edilən maliyyə institutları
- lombardlar
- bütün maliyyə institutları
- qeyri-bank kredit təşkilatları
- xəzinədarlıq

**270.** Valyuta bazarının iştirakçısıdır

- lisenziyası olan lombardlar
- bütün kredit təşkilatları
- ərazi idarələri
- √ bu əməliyyatı aparmağa lisenziyası olan kommersiya bankları
- xəzinədarlıq

271. Valyuta bazarıdır:

- bank olmayan kredit təşkilatları
- Maliyyə Nazirliyi
- Mərkəzi Bank
- yalnız kommersiya bankları
- ✓ Valyuta əməliyyatını həyata keçirən müxtəlif subyektlər

272. Səhmlərin yerləşdirilmə üsuludur:

- b onların yalnız xarici valyutaya satışı
- ✓ Hesablanmış ancaq ödənilməmiş dividendlərin kapitallaşdırılması
- onların əmlakda yerləşdirilməsi
- onların əmanətə yerləşdirilməsi

273. Səhmlər ..... yolu ilə yerləşdirilir.

- yalnız xarici valyutaya satışı
- yalnız həmin ölkənin valyutasına satışı
- yalnız əmlak
- ✓ ölkə və xarici ölkə valyutasına satışı

274. Kredit təşkilatının buraxdığı səhmlər dövlət qeydiyyatı keçirilir:

- kommersiya banklarında
- Mərkəzi Bankda
- Maliyyə Nazirliyi tərəfindən
- Nazirlər Kabinetində
- ✓ Maliyyə Bazarlarına nəzarət palatası

275. Səhmlər ..... qərarı ilə buraxılır.

- bankın idarə heyətinin
- direktorlar şurası
- Müşahidə Şurasının
- ✓ səhmdarların ümumi yığıncağının

276. Banklar səhm buraxmaq hüququna malikdirmi:

- yalnız adı səhm
- ✓ adı və imtiyazlı səhm
- yalnız imtiyazlı səhm
- buraxmaq hüququ yoxdur

277. Səhm buraxmaq yolu ilə banklar:

- bank fəaliyyətinə lisenziya alırlar
- qiymətli kağızlar bazarında iştirak edirlər
- qiymətli kağızlarla əməliyyat aparmaq hüququ əldə edirlər
- ✓ nizamnamə kapitalını formalaşdırırlar

278. Qiymətli kağızların emissiyasında məqsəd:

- mənfəət əldə etmək
- bankın fəaliyyəti haqqında məlumat vermək
- ✓ xüsusi kapitalı formalaşdırmaq
- qiymətli kağızlar bazarında iştirak

279. Qiymətli kağızlar bazarına xidmət ilə əlaqədar bankın ənənəvi əməliyyatı hesab edilir:

- ✓ qiymətli kağızların əldə edilməsi və girovuna görə kreditlərin verilməsi
- qiymətli kağızlar saxlanması xidməti
- qiymətli kağızlar bazarına xidmət
- klirinq fəaliyyəti

**280.** Bankların qiymətli kağızlar bazarında iştirakı təmin olunur:

- d səhmdarların ümumi yığıncağının qərarı ilə
- hökumətin qərarı ilə
- Maliyyə Nazirliyinin qərarı ilə
- ✓ Maliyyə Bazarlarına nəzarət palatası
- Mərkəzi Bankın lisenziyası ilə

**281.** Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyəti hesab edilir:

- cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi
- xüsusi qiymətli kağızların emissiya əməliyyatı
- əldə olunmuş qiymətli kağızların girovuna görə kredit alınması
- ✓ depozitar fəaliyyət

**282.** Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bankın fəaliyyətidir:

- ✓ klirinq fəaliyyəti
- bankın müflisləşməsi prosesində kreditor və səhmdar qismində iştirak
- faiz və dividendlərin ödənilməsi
- səhm sahiblərinin bankın idarə edilməsində iştirakına şərait yaratmaq

**283.** Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyətidir:

- səhm sahiblərinin bankın idarəçiliyində iştirakına şərait yaratmaq
- xüsusi qiymətli kağızların emissiyası
- ✓ brokerlik
- əldə edilmiş qiymətli kağızların girovu müqabilində kreditlər cəlb etmək

**284.** Bankın investor fəaliyyətidir:

- ✓ cəmiyyətin ləğvi zamanı çatası əmlak payının alınması
- vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişi
- broker fəaliyyəti
- diler fəaliyyəti

**285.** Bankın investor fəaliyyətinə daxildir:

- dilerlik
- brokerlik
- vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
- ✓ kreditor və ya səhmdar qismində müflisləşmə prosesində iştirak

**286.** Bankın investor kimi fəaliyyətidir:

- ✓ emitent- səhmdar cəmiyyətinin idarəçiliyində iştirak
- emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- Səhm sahiblərinin bankın idarə olunmasında şərait yaratmaq
- diler fəaliyyəti

**287.** Bankın investor kimi fəaliyyətidir:

- emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- bankın qiymətli kağızlarla mülki- hüquqi sövdələşmə aparması

- bankın öz adından qiymətli kağızların alqı satqı sövdələşməsinin aparılması
- ✓ Qiymətli kağızların ödənilməsinə görə faizlərin, dividendlərin əldə edilməsi

**288.** Bank emitent kimi çıxış etdikdə

- başqalarının qiymətli kağızlarını əldə edir.
- başqalarının qiymətli kağızlarını satır.
- öz qiymətli kağızlarını satın alır.
- ✓ öz qiymətli kağızlarını buraxır.

**289.** İnvestor kimi bankın fəaliyyətinə daxildir:

- ✓ əldə edilmiş qiymətli kağızların girovu üzrə kredit cəlb etmək
- bankın öz adından öz hesabına qiymətli kağızların alınıb satılması üzrə bank sövdələşməsi
- faizlərin və dividendlərin ödənişi
- emitent bankın fəaliyyəti haqqında məlumat vermək

**290.** Bankın investor kimi fəaliyyəti hesab edilir:

- öz qiymətli kağızlarının emissiyası əməliyyatları
- faizlərin və dividendlərin ödənilməsi
- diler əməliyyatı
- ✓ öz portfelinə qiymətli kağızların alınıb satılması əməliyyatları

**291.** Bankın qiymətli kağızların emitenti kimi çıxışı ondadır ki, o:

- müflisləşmə zamanı kreditor kimi iştirak edir
- ✓ vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişini aparır
- əldə olunmuş qiymətli kağızların girovuna görə kredit almaq
- diler kimi çıxış edir

**292.** Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- broker fəaliyyəti
- törəmə maliyyə alətləri ilə əməliyyatlar
- bankın öz adından qiymətli kağızların alqı satqısı üzrə sövdələşmələr etmək
- ✓ emitent bankın fəaliyyəti haqqında məlumat vermək

**293.** Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- ✓ səhm sahiblərinin bankın idarəçiliyində iştiraka şərait yaratmaq
- diler əməliyyatı
- qiymətli kağızlarının alqı satqısını öz portfelinə daxil etmək üçün əməliyyatlar
- cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi

**294.** Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- bank tərəfindən qiymətli kağızlar üzrə mülki- hüquqi sövdələşmə aparmaq
- cəmiyyətin ləğvi zamanı çatası əmlakın əldə edilməsi
- ✓ vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
- əldə edilmiş qiymətli kağızların girovuna əsasən kreditlərin cəlb edilməsi

**295.** Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- qiymətli kağızların ödənilməsi zamanı çatası dividend və faizlər
- ✓ faiz və dividendlərin ödənilməsi
- əldə edilmiş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək
- qiymətli kağızların öz adından alışı və satışını təşkil etmək

**296.** Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- əldə olunmuş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək
- səhmdar cəmiyyətin idarə edilməsində iştirak
- qiymətli kağızların alınib satılması üzrə sövdələşmə aparmaq
- ✓ qiymətli kağızların ilkin yerləşdirilməsi

**297.** Emitent kimi bank fəaliyyətidir:

- ✓ qiymətli kağızların emissiyası
- diler əməliyyatı
- qiymətli kağızların alınib satılması
- broker əməliyyatı

**298.** Qiymətli kağızlar bazarında bank . kimi çıxış edir:

- bazarın məsləhətçi hüquqşünası
- hesablaşmaların aparılmasında vasitəçi
- qiymətli kağızlar bazarının təşkilatçısı
- ✓ qiymətli kağızlar bazarına xidmət göstərən

**299.** Qiymətli kağızlar bazarında bank .. kimi çıxış edir:

- ✓ iştirakçı
- müşahidəçi
- hüquqşünas
- təşkilatçı

**300.** Qiymətli kağızlar bazarında bank fəaliyyəti hesab edilir:

- bankın vasitəçi kimi fəaliyyəti
- bankın hüquqşünas kimi fəaliyyəti
- bütün cavblar düzdü
- bankın müşahidəçi kimi fəaliyyəti
- ✓ bankın investor kimi fəaliyyəti

**301.** Qiymətli kağızlar bazarında bank fəaliyyətidir:

- bankın müşahidəçilik fəaliyyəti
- bütün kapitalın cəminə nisbətən faizlə
- bankın hüquqşünas kimi fəaliyyəti
- bankın vasitəçilik fəaliyyəti
- ✓ bankın emitentlər kimi fəaliyyəti

**302.** Etibarlı lizinq müqaviləsinin birinci müddəti başa çatdıqdan sonra lizinqin hansı formasında davam etdirilir

- uzadılmış lizinq
- müddətli lizinqdə
- baş lizinqdə
- ✓ bərpa olunan lizinqdə
- standart lizinqdə

**303.** Bir dəfəlik sövdələşmə lizinqin hansı formasına aiddir

- həmişəlik lizinqə
- bərpa olunan lizinqə
- standart lizinqə
- ✓ müddətli lizinqə
- qeyri-standart lizinqə

**304.** Üçtərəfli lizinq əməliyyatı aparılırmı



- yox
- yalnız Mərkəzi Bankın razılığı ilə
- yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə
- yalnız Maliyyə Nazirliyinin razılığı ilə
- ✓ bəli

**305.** Hüquqi şəxslərə trust xidmətinə aiddir:

- ✓ korporasiyanın likvidliyinin idarə edilməsi
- mənfəətdə iştirak
- xüsusi fondların yaradılmasında iştirak
- qiymətli kağızlar portfelinin idarə edilməsi
- ehtiyat fondunun yaradılmasında iştirak

**306.** Bankın trust şöbələri öz xidmətinə görə alırlar:

- differensial əmək haqqı
- faiz
- möhkəm əmək haqqı
- dividend
- ✓ komission mükafat

**307.** Hüquqi şəxslərə trust xidmətidir:

- korporasiyanın maliyyə nəticələrinin idarə edilməsi
- korporasiyanın işçi heyətinin idarə edilməsi
- bankın likvidliyinin idarə edilməsi
- ✓ korporasiyanın pensiya fondunun idarə edilməsi
- firmanın rentabelliyyəsinin idarə edilməsi

**308.** Trust əməliyyatlarının yerinə yetirilməsi bankın funksiyasıdır.

- sığorta orqanlarına trust xidmətinin göstərilməsi
- digər kommersiya banklarına trust xidməti göstərmək
- ✓ fiziki şəxslərə trust xidməti göstərmək
- maliyyə orqanlarına trust xidməti göstərmək
- ictimai təşkilatlara yardım etmək

**309.** Kapitalın və ya mirasın idarə edilməsi necə adlanır

- fiziki şəxs
- köməkçi şəxs
- ✓ etibarlı şəxs
- hüquqi şəxs
- kreditor

**310.** Bankın trust şöbələri vasitəsi ilə aparılır:

- kreditləşmə əməliyyatı
- sənayenin investisiyalaşdırılması
- sertifikatlara investisiyalaşma
- ✓ qiymətli kağızlara investisiyalaşma
- bütün sahələrin investisiyalaşdırılması

**311.** Bankın trust şöbələri vasitəsi ilə:

- ✓ ssuda kapitalı saxta kapitala çevrilir.
- ssuda kapitalı ipoteka kapitalına çevrilir.
- maliyyə kapitalı ssuda kapitalına çevrilir.

- ssuda kapitalı nizamnamə kapitalına çevrilir
- ipoteka kapitalı ssuda kapitalına çevrilir.

**312.** Trast əməliyyatlarını həyata keçirməklə kommersiya bankları yerinə yetirirlər:

- bölüşdürücü funksiyanı
- ✓ pul kapitallarının yığılıb istehsala yönəldilməsi
- pul vəsaitlərinin mənfəət əldə etmək məqsədilə yerləşdirilməsi
- hesablaşma əməliyyatlarını sürətləndirməkdə
- nəzarət funksiyasını

**313.** Trast xidmətlərinin sürətlə artmasına səbəb:

- bankın iqtisadiyyata təsirinin artması
- ✓ banklararası bazarda bankların vəziyyətinin yaxşılaşması və bankın imicinin yüksəlməsi
- bankların qeyri-bank kredit təşkilatları arasındakı iqtisadi münasibətlərin inkişafı
- bank imicinin yüksəlməsi
- bankların likvidliyinin inkişafı

**314.** Bankların trast xidmətinin təqdim etməsi və onun sürətlə artması nə ilə əlaqədardır

- bankların iqtisadiyyata təsirinin artması
- ✓ xalis bank əməliyyatlarından əldə edilən gəlirin azalması
- kredit resurslarının artırılması zərurəti
- bankların fəaliyyət sferasını genişləndirmək
- kommersiya strukturlarında bankların hörmətinin aşağı düşməsi

**315.** Trast işi vasitəsi ilə bankların təsir dairəsi artır:

- yalnız qiymətli kağızlar bazarına
- ✓ qiymətli kağızlar bazarı və fond birjalarına
- iqtisadi vəziyyətə
- əhaliyə
- yalnız fond birjalarına

**316.** Trast əməliyyatıdır:

- kommersiya banklarının digər banklara göstərdikləri etibar etmə əməliyyatı
- ✓ kommersiya banklarının öz müştərilərinə göstərdiyi etibar etmə xidməti
- kredit ittifaqlarına yardım etmə
- qeyri-bank kredit təşkilatlarının öz müştərilərinə göstərdiyi hesablaşma xidməti
- kommersiya banklarının qeyri-kommersiya təşkilatlarına göstərdiyi etibar etmə xidməti

**317.** Trast əməliyyatının təşəkkülünə səbəb:

- sığorta orqanlarının qeyri-bank təşkilatları ilə rəqabəti
- ✓ kommersiya bankları ilə digər kredit-maliyyə institutları arasındakı rəqabət
- kommersiya bankları arasındakı rəqabət
- sığorta orqanlarının bu əməliyyatda iştirakını azaltmaq
- kommersiya bankları ilə digər kredit-maliyyə institutları arasındakı rəqabət

**318.** Forfeytinq faktorinqdən onunla fərqlənir ki,

- forfeytinq dövriyyə kapitalının dövriyyəsinə qısa müddətli kreditləşmə ilə iştirak edir.
- ✓ forfeytinq yalnız əldə edilmiş veksellərə aiddir.
- forfeytinq satıcının borc öhdəliklər portfelinin idarə edilməsində iştirak edir.
- düzgün cavab yoxdur
- forfeytinqdə banklar ödənməmək riskini nisbətən öz üzərinə götürürlər.

**319.** Forfeytinq faktorinqdən fərqlənir:

- dövriyyə kapitalının dövriyyəsinin qısa müddətli kreditləşməsi həyata keçirilir.
- √ forfeytinq zamanı əsas fondların hərəkətinin qısa və uzun müddətli kreditləşməsi həyata keçirilir.
- forfeytinq borc öhdəlikləri portfelinin ümumi idarə edir.
- Bütün cavablar düzdür
- forfeytinq zamanı banklar və ixtisaslaşmış kompaniyalar ödəməmək riskini nisbətən öz üzərinə götürürlər.

**320.** Forfeytinq dedikdə başa düşülür:

- bank kreditinin kommersiya kreditinə çevrilməsi forması
- √ kommersiya kreditinin bank kreditinə çevrilmə forması
- kommersiya kreditinin ipoteka kreditinə çevrilməsi forması
- kreditləşmə prinsiplərini təmin etmək
- bank kreditinin veksəl kreditinə çevrilmə forması

**321.** Forfeytinq nədir:

- kreditləşmə yolu ilə ixracatçını maliyyələşdirmək
- √ veksəllərin satın alınması yolu ilə ixracı kreditləşdirmək
- ixrac əməliyyatlarının uçotunu aparmaq.
- ixrac əməliyyatlarına nəzarəti təmin etmək
- istiqrazların satın alınması yolu ilə ixracatçını kreditləşdirmək

**322.** Adətən kredit firmaları satıcı faktordan alır:

- yola salınmış malların dəyərini 50-60%-ni
- √ yola salınmış malların dəyərini 80-90%-ni
- yola salınmış malların dəyərini tam (100%)
- düzgün cavab yoxdur
- yola salınmış malların dəyərini 60-70%-ni

**323.** Faktoring zamanı faktor müştəriyə :

- kreditin ödənilməsi üzrə güzəştli şərait yaradır.
- √ malların dəyərini vaxtından əvvəl ödənilməsi formasında maliyyələşdirir.
- vaxtında ödənilməmiş malların dəyərini ödəyir.
- sənədləri kartotekada saxlamaq hüququ verir
- yola salınmış malların dəyərini ödənilməsi müddətini uzadır.

**324.** Faktoring əməliyyatı zamanı müştəri ödəniş etmək hüququnu güzəştə gedir:

- sığorta kompaniyalarına
- √ vasitəçilərə
- borc alanlara
- təşkilatçılara
- maliyyə orqanlarına

**325.** Faktoring əməliyyatında müştəri qismində çıxış edir:

- bank olmayan kredit təşkilatları
- √ sənaye və ticarət firmaları
- bankın uçot sektoru
- bankın kredit idarəsi
- sığorta kompaniyaları

**326.** Faktor- vasitəçi rolunda çıxış edə bilər:

- Mərkəzi Bankın faktoring idarəsi
- √ bankın faktoring bölməsi
- bankın uçot şöbəsi

- bankın baş mühasibi
- bankın kredit şöbəsi

**327.** Faktoring əməliyyatı zamanı satıcı üstünlük əldə edir:

- malların vaxtından əvvəl satışında
- ✓ bankın balansının quruluşunun sadələşdirilməsində
- kreditlərin vaxtından əvvəl ödənilməsində
- borc öhdəliklərinin idarə olunmasında
- vergilərin ödənilməsində

**328.** Faktoring zamanı satıcı üstünlük əldə edir:

- borc öhdəliklərinin kartotekada saxlanmasında
- ✓ ödənilməmək riskindən azad olmaqda
- malların vaxtından əvvəl satışında
- müqaviləyə riayət olunmasında
- hesablaşmaların aparılmasında vəsaitlə qənaətdə

**329.** Faktoring satıcıya aşağıdakı üstünlüyü verir:

- satıcıya güzəştli ssuda almaq imkanı verir.
- ✓ borc öhdəliklərinin vaxtından əvvəl reallaşması
- malların vaxtından əvvəl satılması
- debitor borclarının azaldılması
- borc öhdəliklərinin 2№ li kartotekada saxlanması

**330.** Faktoring əməliyyatlarının aparılmasında məqsəd

- depozit əməliyyatlarının genişləndirilməsi
- ✓ ödənişlərin ləngiməsinin qarşısını almaq
- bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması
- hesablaşmaların səmərəli olması
- kredit əməliyyatlarının genişləndirilməsi

**331.** Faktoring dedikdə ....başa düşülür.

- debitor borclarının alıcıya satılması əməliyyatları
- ✓ vasitəçi tərəfindən satıcının debitor borclarının alınıb satılması
- vasitəçi tərəfindən satıcının kreditör borclarının alınıb və satılması
- vasitəçi tərəfindən hesablaşma aparmaq
- satıcının debitor borclarının satın alınması əməliyyatı

**332.** Vasitəçi-faktorun müştəri ilə qarşılıqlı münasibətinin əsasını təşkil edən hüquqi müqavilədə göstərilir.

- ✓ ) faktoringin növü
- müqavilə növü
- güzəşt əmlakı
- bütün göstərilənlər
- krediti

**333.** Faktoring fəaliyyətini müəyyənləşdirən amildir:

- borc öhdəliklərinin icarəyə verilməsi
- ✓ borc öhdəliklərinin qabaqcadan ödənilməsi üçün kredit formasında olan pul vəsaiti
- borc öhdəliklərinin qabaqcadan ödənilməsinə verilən nağd pul
- borc öhdəliklərinin istənilən şəxs tərəfindən ödənilməsi
- hesablaşma sənədlərinin Mərkəzi Bankın hesabına ödənilməsi

**334.** 1. Əməli lizinqin müqavilə müddəti başa çatdıqda:

- lizinq əşyası lizinq alanın əmlakına çevrilir.
- lizinq əşyasının yalnız 30% lizinq verənə qaytarılır
- mülkiyyət hüququnun keçməsi mümkün deyil.
- √ lizinq əşyası lizinq verənə qaytarılır.
- lizinq əşyasının bir hissəsi lizinq verənə qaytarılır.

**335.** Maliyyə lizinqinin müddəti başa çatdıqda:

- lizinq əşyası lizinq verəndə qalır.
- √ lizinq əşyası tamamilə lizinq alanda qalır.
- lizinq əşyasının yalnız 50% -i lizinq alanda qalır.
- lizinq əşyasının yalnız köhnəlməyən hissəsi lizinq verəndə qalır
- lizinq əşyasının bir hissəsi lizinq verənə verilir.

**336.** Lizinq obyektini lizinq alana əvvəlcədən müəyyən olunan müddətə icarəyə verildikdə icarədar

- geri almaq hüququ yoxdur.
- əsas fondları bazar qiyməti ilə geri ala bilər
- √ əsas fondları qalıq dəyərində geri ala bilər.
- Əsas fondları müqavilə qiyməti ilə geri ala bilər
- əsas fondları tam dəyəri ilə geri ala bilər.

**337.** Lizinq obyektini lizinq alana əvvəlcədən müəyyən olunmuş müddətə verildikdə lizinqalan:

- əsas fondların yalnız bir hissəsini qaytara bilər.
- √ əsas fondları lizinq verənə qaytara bilər.
- əsas fondların istifadə olunmamış hissəsini qaytara bilər.
- köhnəlmə qiymətində qaytara bilər
- əsas fondları qaytara bilməz.

**338.** Maliyyə lizinqinin maksimum müddəti.....əsasında müəyyən edilir.

- lizinq əmlakının amortizasiyasının 50% müddəti ilə
- √ ) əmlakın amortizasiyası müddəti
- lizinq alanın rentabellik səviyyəsinin təmin olunduğu müddətlə
- tərəflər arasındakı müqavilə
- lizinq müddəti onun iqtisadiyyatdakı ömrünə uyğun olmur.

**339.** Lizinqverən ... şəxsdir:

- yalnız öz şəxsi vəsaiti hesabına əmlak əldə edib lizinq alana təqdim edən
- √ öz vəsaiti və borc vəsaiti hesabına əldə edilən əmlakın lizinq əşyası qismində lizinq alana təqdim edən
- öz vəsaiti və cəlb olunmuş vəsait hesabına mülkiyyət əldə edib lizinq alana satan
- istehsalçılar
- yalnız cəlb olunmuş vəsait hesabına əmlak əldə edib başqasına təqdim edən

**340.** Lizinq..... spesifik formasıdır:

- mal-material qiymətlilərinin kreditləşməsinin
- √ kapital qoyuluşlarının maliyyələşdirilməsinin
- əsaslı tikintinin maliyyələşdirilməsinin
- hesablaşmaların
- yola salınmış malların kreditləşməsinin

**341.** Lizinq alanların aldıkları kredit..... formasında olar:

- nağd pul
- √ əmlak
- pul

- veksəl
- nağdsız pul

**342.** Lizinq mahiyyətə

- lizinq alana verilən bank kreditidir.
- ✓ lizinq verənin lizinq alana verdiyi kreditdir.
- lizinq alana verilən ipoteka kreditidir.
- bankın banka verdiyi kreditdir
- lizinq verənə verilən bank kreditidir.

**343.** Lizinq əməliyyatında iqtisadi subyekt hesab edilir:

- alıcı
- ✓ satıcı
- bankın baş mühasibi
- kredit müqaviləsi
- kredit müfəttişi

**344.** Lizinq əməliyyatında iştirak edir:

- yalnız lizinq alan fiziki şəxs
- ✓ lizinq alan istənilən hüquqi şəxs
- hüquqi şəxs kimi lizinq verən
- Mərkəzi Bank
- hüquqi şəxs olan lizinq göndərən

**345.** Lizinq əməliyyatlarında subyekt kimi çıxış edir:

- malgöndərən
- ✓ istehsalçı
- borcalan
- əmanətçi
- kreditor

**346.** Bankın vasitəçilik əməliyyatına daxildir:

- test əməliyyatları
- ✓ trast əməliyyatları
- tibet əməliyyatları
- blank əməliyyatları
- kredit qabiliyyətinin müəyyən etmək əməliyyatı

**347.** Bankın vasitəçilik əməliyyatı hesab edilir:

- kreditləşmə obyektlərinin müəyyən olunma əməliyyatı
- ✓ faktoring əməliyyatı
- bankda hesabların açılması
- kreditlərin rəsmiləşdirilməsi əməliyyatı
- maliyyə əməliyyatları

**348.** Kommersiya banklarının vasitəçilik əməliyyatıdır:

- sahələrin kreditləşdirilməsi
- ✓ lizinq əməliyyatları
- loptinq əməliyyatları
- sığorta əməliyyatları
- kənd təsərrüfatının kreditləşdirilməsi

**349.** Bank menecmentinin vəzifəsidir:

- bankın rentabelli işini təmin etmək
- bankın mənfəətli fəaliyyətini təmin etmək
- bankın likvidliyini qorumaq
- müştərilərin ödəmə qabiliyyətini təmin etmək
- √ mümkün risk səviyyəsində bankın mənfəətliliyini təmin etmək